

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 100 (5331) 7 iyun 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək

Prezident İlham Əliyev: "Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də, təbii ki, özəl sektor da burada fəal olmalıdır"



İlham Əliyev: Ordu quruculuğu  
məsələləri həmisi dəqiqə  
mərkəzindədir



4

Quba şəhərindəki "Soyqırımı  
memorial kompleksi" ilə bağlı  
sərəncam verilib



4

IV İslam Həmrəyliyi Oyunlarında  
iştirak etmiş sərhədçi  
idmançılarla görüş keçirilib



7

Sergey Lavrov Dağlıq Qarabağ  
nizamlanması haqqında: Tam bir  
sırə çox mürəkkəb detallar  
razılışdırılmalıdır



4

Erməni mütəxəssis  
Ermənistən hərbi-siyasi  
rejimində: Külək asdirlən,  
fırtınada boğularsan!




8

Azərbaycan, Gürcüstan və  
İran yüklerin Avropaya  
daşınması ilə bağlı işçi qrupu  
yaratacaq



11

→ 12  
Ermənistən hərbi  
xunta yaradıb



→ 5  
Beynəlxalq səviyyəli  
tədbirlər Azərbaycanın  
turizm potensialını təbliğ  
etmək baxımından  
əhəmiyyətlidir



→ 16  
Bahreyn mətbuatı:  
"Azərbaycan ən böyük  
idman tədbirlərinə ev  
sahibliyi etməyə qadirdir"



# Azərbaycanda bu il inşaat sektorunu inkişaf edəcək

Prezident İlham Əliyev: “Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də, təbii ki, özəl sektor da burada fəal olmalıdır”

**Iqtisadiyyatın sürətli inkişafında, real sektorunda dinamik artımında inşaat sektorunun payı böyükdür. Həç təsadüfi də deyildir ki, inşaat sektoru bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən məxanizm kimi qəbul edilir. Çünkü inşaat sektorunun inkişafı, ilk növbədə, iqtisadiyyata yarılınan sərmaya deməkdir.**

Eyni zamanda, kütłəvi iş yerləri və elave gəlir mənbəyi kimi də inşaat sektorunu dəyişəndirmək olar. İnşaat sektorunun inkişafı nəticəsində, tikinti materialları bazarında canlanma yaranır. Amma o da qeyd edilməlidir ki, qlobal iqtisadi-maliyyə böhranı zamanı da en çox zərər çəkən tikinti və inşaat sektoru olur. Çünkü həm bankların kredit ayırma, həm də insanların alıcılıq qabiliyyətinin aşağı düşmə riski gündəmdə olur. Bu səbəbdən də, inşaat sektorunda durğunluğun yaranması işsizliyin artmasına, tikinti materialları bazarında tələbin azalmasına, istehsal prosesinin dayanmasına gətirib çıxarır. Əlbəttə ki, dünəyada baş verən qlobal böhran Azərbaycan iqtisadiyyatına, həmçinin, inşaat sektoruna da ziyan vurdu. Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, 2016-ci ilin iqtisadi göstəricilərini təhlil edərkən, biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlet investisiyalarının azalmasıdır: “Ön çox tənəzzül inşaat sektorunda müşahidə olundu. Ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önemli addımlar atılmışdır. 2017-ci ilde də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görülecek. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektorunu inkişaf edəcək”.

Əlbəttə ki, hazırda hökumət inşaat sektorunun canlandırılması üçün müxtəlif stimullaşdırıcı addımlar atmaqdadır. Buraya Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlər, “Ağ Şəhər”, ayrı-ayrı ərazilərdəki vaxtı keçmiş yaşayış binalarının yerində yeni və gözəl binaların inşası layihələrini aid etmək olar. Məhz bu layihələr haqqında danışan Prezident İlham Əliyev bildirib ki, bir çox layihələrin icrası nəzərdə tutulur: “Onların arasında, xüsusilə, Mənzil İnşaatı Dövlət Agentliyinin fealiyyətini qeyd etmək istərdim. Keçən ay Yassımal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra edilecek. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə, maddi imkanları məhdud olan ailələrə uzunmüddəli kreditlə veriləcək”.

Bununla yanaşı, Bakı şəhərində köhnəmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesine də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yönəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yəni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxud sənedləri hazırlıq mərhəlesinde olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizde geniş vüset almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyət



yətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu verilecek. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi dəha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünkü ilk növbədə, biz köhnəmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Men bunu xüsusilə qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmaması çox ciddi nəzarət ediləcək.

Öğər sahibkarlar yaşayış binası tikmək isteyirlərse, getsinlər vətəndaşların razılığını alınsın, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxud kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Bax, yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilmişdir.

Biz keçən ay “Ağ Şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhəri içinde şəhər yaratmışıq. Dağılmış, neftle çirkənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir

hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ Şəhər” ərazisində elave 60 yaşayış binaları da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikilecək. Bundan elave, indi onlara tikili meydancasında işlə gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracıq. Bu, bize nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, “naxalstroy” adlandırılaraq binalardan təmizlənəcək. Şəhərin görkəmi dəha da yaxşılaşacaq. Tikinti materialları sektorunu canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yeni burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmet göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz biliyrik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə, inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruz və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünəninin en gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Men istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəye uyğun olsun və biz buna nail olaca-

ğıq. Digər inşaat layihələrinin icrası nəzərdə tutulur. Xüsusilə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındaki ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhəlesi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturunu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

Biz yeni, böyük bir ictimai parkı şəhər sahələrinə hədiyyə edəcəyik. Həmçinin, en müasir, geniş yol infrastrukturunu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzəresi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafi abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəmeti daha da gözəl görünəcək”.

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, inşaat sektorunu inkişafı Azərbaycanın bütün bölgələrində nəzərdə tutulsun. Çünkü əger beş olarsa, həm yaradılacaq minlərlə iş yerləri bölgələr üzrə paylanacaq, həm miqrasiya proseslərinə nezəret güclənəcək, həm inşaat məhsullarının istehsali üzrə müəssisələrin, zavodların sayı artacaq, həm də inşaat məhsullarının ixracından elave gəlir əde edilecək. Təbii ki, bütün bunları nəzərdə tutan Prezident İlham Əliyev vurğulayıb ki, inşaat sektorunun inkişafı bütün bölgələrdə de nəzərdə tutulmalıdır: “Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, men xüsusilə, sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görülecek. Ona görə, biz özümüzü, hələ ki, hansı inşaat materialları ilə təmin əde bilmirik o sahələr yaradılmalıdır. İndi bizim iqtisadiyyat Nazirliyimizdə bütün məlumatları var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxlə edirik. Bax, o malların istehsali Azərbaycanda qurulmalıdır, həm idxləndən asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər”.

“Ses” Analitik Grupu

# Dünya Azərbaycana təşəkkür edir

Mehriban xanım Əliyeva: "Beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmayı, tolerantlığı, qarşılıqlı hörməti, global vətəndaşlıq etikasını, müstərək məsuliyyətimizi təmin edəcək"

**A**zərbaycan dünəninin qovuşduğu nadir ölkələrdəndir. Azərbaycanın paytaxtı Bakı şəhəri Şərqi ilə Qərbi, eləcə də, müasir və tarixi dövrlərin harmonik birləşməsidir. Tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dinin olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqi Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərqi ilə Qərbi, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm islam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir.

Bütün bunların fonunda Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ölümlənmiş toplantılar və forumlar keçirir. Ele keçirilmiş beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü bu baxımdan istisna təşkil etmir.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdəşliyi əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin görüşdə çıxış edərək bildirib ki, bu cür tədbirlərin böyük rəmzi mənası var: "Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və mayın 12-də isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu "Bakı prosesi"nin bir hissə-



si hesab edirik".

Mehriban xanım Əliyeva onu da bildirib ki, yüksək səviyyəli toplantının keçirilməsində məqsəd dönyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanlarin təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir: "Biz, həmçinin, çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındaki gərginliklər aradan qalxsın. Çünkü onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən, dünyani dəha təhlükəsiz etmek üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmayı, tolerantlığı, qarşılıqlı hörməti, global vətəndaşlıq etikasını və müstərək məsuliyyətimizi təmin edəcək".

Bu gün Azərbaycan dünya üçün əvəzsiz işlər görür və bunu dünyada sülhün, emin-amanlığın qorunmasına görə edir. Hətta millətləri və dirləri bir-birinə dəha yaxın edən mühüm siyasi tə-

şəbbüslerdən başqa, Azərbaycan dönyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. Məsələn, bu sırada Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ neticəsində dağılmış qızılardan məktəbin yenidən tikiləmisi, Romada qədim Marçellino və Pietro katakombalarının bərpası, Versal Sarayının parkında tarixi abidələrin bərpası, Bosniya və Herseqovina, Gürçüstan, Macaristan, Rumınıya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi, Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq kilsəsində şüşə vitrajlarının bərpası, Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sira abidələrin bərpası, Luvr Muzeyində İsləm İncəsənəti şöbəsinin yaradılmasında iştirak, Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası, Almanıyanın Berlin kilişinin bərpasında iştirak, İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası daxildir. Məhz

bütün bunlar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verilən töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir.

"Biz öz fəaliyyətimizlə göstərməliyik ki, dünyada müxtəliflik mövcuddur. Eləcə də islam mədəniyyəti, islam irsi bütün dünya üçün vacibdir. Bu sivilizasiya, sülhle bağlı bir məsələdir. Bu, UNESCO adından mesajdır", - deyən UNESCO-nun baş direktoru Irina Bokova bu cür məsələlərə hər zaman xüsusi diqqət ayıran Azərbaycan hökumətinə təşəkkür edib.

ISESCO-nun baş direktoru Əbdüleziz bin Osman əl-Tuveysi qeyd edib ki, mədəni irs beşəriyyətin en vacib resursudur. Ortaq dəyərlərə xidmet etmək hamı üçün vacibdir. Mədəni abidələr qorunmalıdır. "Biz mehəbbətin eşqin və sülhün elçiləri olmalıdır. Həbələ, gənclərimize daha diqqətli olmalı, onları dəstekləmeli, onlara ilham vermeliyik. Biz onlara nəyisə diktə etməmeliyik. Biz onları dəstekləmeliyik. Çünkü bir çox ölkələrdə gənclər irqçi və miqrant olmaq arzusu ilə yaşıyırlar. Bakıda keçirilən

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün bu problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətlidir", - deyə ISESCO-nun baş direktoru vurğulayıb.

Təhlükəsizliyin, təkcə ölkə daxilində deyil, kənarda, qonşu ölkələrdə baş verən hadisələrlə bağlı olduğunu söyləyən NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem bildirib ki, Azərbaycan bizim təşəbbüsümüzü dəstəkləyir və konkret addımlar atır.

Eyni zamanda, BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rehbəri Mario Lubetkin, BMT-nin Nayrobi Ofisiñin baş direktoru Sahle Zevde, həmçinin, Ərəb Məqrib Birlüyü, Afrika Birliyi Komissiyası, Qırımızi Xaç Komitesi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlilik, Dünya Bankı, İsləm İnkışaf Bankı, KAICIID, OECD, UNEP, USAID, TIKA, KOICA, GIZ, Fransa İnkışaf Agentliyi və digər nüfuzlu qurumların təmsilçiləri verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlerini çatdırıblar.

**"Ses" Analitik Grupu**

## **İlham Əliyev: Ordu quruculuğu məsələləri həmisi dəqiqət mərkəzindədir**

*“İlham Əliyev. İnkışaf - məqsədimizdir”  
coxçildlıyının 40-ci cildi capdan çıxıb*

**B**u yazının sər-lövhəsinə çıxarılmış sözlər “İlham Əliyev, İnkışaf - məqsədimidir” “çoxcildiliyinin 40-ci cildindən götürülüb. Dövlətimizin başçısı 2010-cu il aprelin 23-də Müdafıə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib: “Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Bu bizim üçün əsas məsələdir. Uzun illərdir ki, Azərbaycan torpaqları işgal altındadır. İşgal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızi maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğunu məsələlə-

*ri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımız daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab ver-sin”*

AZERTAC xəbər verir ki, çoxcildliyin 40-cı kitabı Azərbaycan Respublikası Prezident İlham Əliyevin ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılığındakı nümayəndə heyəti ilə görüşünə dair materialla başlayır. Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2010-cu ilin fevralından may ayınınədək olan dövrü əhatə edir.

Azerbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 40-ci nəşrində dövlətimizin başçısının Estoniya Respublikasına dövlət səfəri zamanı bu ölkənin dövlət və hökumət başçıları ilə apardığı danışqlara, Azerbaycan və Estonia liderlərinin imzaladıqları birgə Bəyannaməyə, mətbuat üçün bəyanatlarla çıxışlarına, habelə Prezident İlham Əliyevin Moskvaya işgüzar səfərinə, bu şəhərdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram şəhərlərində iştirakına, Rusyanın paytaxtında Xorvatiya Prezidenti ilə görüşünə dair materiallar eksini təqib.

Azerbaycan Prezidenti bütün görüş ve danışıqlarda diqqəti Ermənistanın işgalçılıq siyasetine yönəldib, dünya ictimaiyyetini regionun inkişafına əngel olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Rusiya, Niderland, Polşa, Koreya Respublikası, İran, Slovakiya, Rumınıya, Almaniya, Vietnam, Mavritaniya, Türkiye, ABŞ və digər ölkələrdən, habelə Avropa İttifaqının və Şurasının, ATƏT-in, Avropa Yenidənqurma və İnkışaf Bankının ölkəmizə səfər etmiş yüksək vəzifeli və nüfuzlu şəxslərini qəbul etməsinə dair materiallar da bu kitabda yer alıb. Çoxcildiliyin 40-cı kitabına Azərbaycan Prezidentinin AZƏRTAC-in 90 illik yubiley mərasimində və MDB ölkəlerinin Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşüne, Bakıda Dünya Dini Liderlərinin Sammitinde iştirakına, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşlərinə dair materiallar da daxil edilib.

Neşrin bu cildində dövlətimizin başçısının Qəbələ, Salyan, Bileşuvər, Cəlilabad rayonlarına, Şirvan şəhərinə sefərləri, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşləri, regionların sosial-iqtisadi inkişafı dövlət programının həyata keçirilməsi istiqamətində görülən işlər, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübüünə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri özəksin tapıb. Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib. "Azərneft" tərəfindən buraxılan 40-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

## **Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam verilib**

**A**zərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki "Soyqırımı memorial kompleksi"nə tez-tez səfərlər təşkil edir. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi zi-varat edirlər.



Lakin son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı memorial kompleksi" ilə bağlı məsələlər həqiqətində" sərəncam imzalayıb.

İl bezi məsələləri haqqında sərvətçilik imzalayıb.

Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin aşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdürü Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitesinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyaset məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon icra Həkimiyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.

Komissiyanın başçısı Mündəricat: [Mündəricat](#)

## Sergey Lavrov Dağlıq Qarabağ nizamlanması haqqında: Tam bir sıra çox mürəkkəb detal razılaşdırılmalıdır



Musa Quliyev: “Ölkəmizdə əhalinin məşğulluluğunun təmin olunması daim diqqət mərkəzindədir”

**“**E mək resurslarının səmərəli məşğulluğunun təminatı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatların əsas hədəfləri sırasındadır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputati Musa Quliyev deyib. M.Quliyev bildirib ki, son 13 il ərzində dinamik iqtisadi inkişaf şəraitində ölkəmizdə 1,6 milyondan artıq yeni iş yeri yaradılıb, işsizlik kəskin şəkildə azalaraq 5 faizə enib. Onun sözlərinə görə, bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin müasir beynəlxalq standartlar əsasında qurulması, o cümlədən bu sahədə əmək bazarının çağırışlaşdırına adekvat cavab verə bilən kadrlar potensialının formalasdırılması yönündə də addımlar atılır. “Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzindədir. Bu yönə həkumət tərəfindən çox vacib tədbirlər həvata keçirilir. Görülən işlər ciddi nüticələr vermekdədir”- deyə, M.Quliyev vurğulayıb.



**Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini bərpə etdiyi 25 il ərzində böyük inkişaf yolu keçib. Mövcud potensialı ilə seçilən Azərbaycan dönyanın aparıcı ve inkişafda olan ölkələri sırasında yer qazanıb. Dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülen ictimai-siyasi və mədəni mövqə, məhz belə yüksək imicin Azərbaycan ətrafında yaranmasına səbəb olub.**

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edir. Azərbaycanın yüksək iqtisadi-sosial uğurlarından və əldə edilən nailiyetlərindən dənışarkən, son illərdə müasir tələblərə cavab verən turizm sahəsinin formalşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevriləməsinin təmin edilməsi istiqamətində əldə olunan irəlililiklər de qeyd etməliyik. Ölkənin yeraltı, yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycanda turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hoteller dünya standartlarına uyğun qurulub, yeni turizm zonaları yaradılıb. Müasir dövrümüzdə turizmin inkişafını vurğulayarkən, ölkəmizdə dünya standartlarına cavab verən beşulduz-



özündə bu cəsareti tapdı. Bu, Azərbaycanın növbəti böyük uğuru oldu. Dünyanın 93 ölkəsinin televiziya vasitəsilə yayılan Avropa Oyunlarını 1 milyarddan artıq tamaşaçı izlədi. 500 milyon auditoriyası olan "Formula-1" Azərbaycanın turizm potensialını tanınmış baxımından əhəmiyyətli oldu. Bu, dövlət başçısı Cənab İlham Əliyevin sarsılmaz iradəsi sayəsində mümkünənəvildi.

Qeyd edək ki, bu uğurlu idman yarışlarının davamı olaraq ölkəmiz mayın 12-dən 22-dək IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Yüksek səviyyədə təşkil olunmuş tədbir İslamiadada iştirak edən 54 müsəlman ölkəsinin idmançıları tərəfindən

## Beynəlxalq səviyyəli tədbirlər Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından əhəmiyyətlidir

da hoteller inşa olunub. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Bəli, əminliklə vurğulayaq ki, ölkəmizdə turizmin inkişafı üçün bütün im-



lu və dördulduzu mehmanxanaların olması ni da qeyd etməliyik. Bu otellerin qısa bir zamanda istifadəyə verilməsi dünyada analoqu olmayan bir hadisədir. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşuldulu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. "Four Seasons", "Fairmont", "Mariott", "Jumeirah" kimi dönyanın aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dönyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Əlbəttə ki, bu və ya digər göstəricilər ölkəmizin dinamik inkişafının göstəricisidir.

**"BÜTÜN BÖLGƏLƏRDƏ MÜASİR OTEL INFRASTRUKTURU, MÜALİCƏVİ TURİZM İNKİŞAF EDİR"**

Onu da qeyd edək ki, paytaxtimizla yanışı, hazırda bölgələrdə ən müasir səviyyə-

kanlar vardır. Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik və təhlükəsizlik hökm sürür. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Görülən işlər, bize deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dönyanın diqqət mərkəzində hər zaman olacaqdır. Ele son dövrde Azərbaycana üz tutan turistlərin sayında müşahidə olunuan artım bunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, turistlərin sayındakı faiz artımının bir çox səbəbləri var: "Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgelərdə gözəl oteller tikilibdir. Bakıda dönyanın, demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgelərdə müasir otel infrastruktur və müalicəvi turizm inkişaf edir...İkincisi, ölkəmizdə möv-

cud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmir. Bilirlər ki, Azərbaycanda onların tehlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önemli amıldır".

### "BAKİ GÖZƏL TURİZM MƏKANLARINI TƏQDİM ETMƏK ÜÇÜN İDMANA INVESTİSİYA YATIRIR"

Qazanılan uğurların nəticəsidir ki, Azərbaycan inkişaf edən, multikultural dəyərlərə sahib, sabitlik məkanı kimi beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və bu da ölkəmizin turizm potensialının təbliğine böyük imkanlar açıb. Son illərdə beynəlxalq səviyyəli idman yarışlarını xüsusi olaraq qeyd etməliyik. Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilen diqqət və qayğı ilk Avropa Oyunlarının, məhz Azərbaycanda keçirilməsinə imkan verdi. Hələ o zaman dünya mətuati yazıldı ki, hələlik, idman dünyasında lazımi informasiya dəstəyi olmayan və əhəmiyyət kəsb etməyen bu oyunları öz üzərinə götürməyə, hətta Avropa İttifaqının üzvü olan çox az sayda ölkə cəsaret edərdi. Amma Bakı

razılıqla qarşılandı. Bu günlərdə Bəhreynin "Al-Bilad" saytında dərc olunan məqalədə də belə beynəlxalq səviyyəli idman tədbirlərinin Azərbaycanda turizmi gücləndirmək, qədim mədəniyyəti təbliğ etmək baxımından mühüm əhəmiyyətə malik olması diqqətə çatdırılır. "Bakı gözəl turizm məkanlarını təqdim etmək üçün idmana investisiya yatırır" sərlövhəli yazıda vurgulanır ki, ölkə malik olduğu infrastruktur, müasir arenalar, yüksək səviyyəli xidmet sahələri, nəqliyyat şəbəkəsi sayəsində Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər. Bu, Azərbaycan reallıqlarına olan münasibətdir. Məqalədə müəllif bildir ki, Azərbaycan beynəlxalq standartlara uyğun müasir arenalara malikdir. Azərbaycan İslamiadən yüksək səviyyədə təşkil etməklə, idman dünyasında mühüm mövqeyini daha da möhkəmləndirib. Müəllif idman qurğularının mötəbər yarışlara və çempionatlara ev sahibliyi üçün əsas elementler hesab edildiyini qələmə alıb. Bu oyunlardan sonra da ölkəmizə daha çox turist axını olacaqına əminliklə deyə bilərik. Belə ki, Azərbaycan bu gün nəinki islam aləmində, bütün dünyada inkişafda olan müasir, müterəqqi, sabit və əmin-amanlıq içinde yaşayan güclü dövlətdir.

**Nəzakət ƏLƏDDİNQIZI**

**I**yünün 6-da Bakıda iqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası işə başlayıb. AZERTAC xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramla yad edib, məzari öünüə əklil qoyublar.

Görkəmlı oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzari üzərinə təcəkkəl düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəde canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anib, məzarları üzərine gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin öününe əklil qoyublar.

Yüksək səviyyəli tədbir Türkiyə, İran, Qazaxistan, Pakistan, Əfqanistan, Qırğızistan, Özbəkistan, Tacikistan və Türkmenistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə əlkəmizin digər hüquqmühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü siyaset nəticəsində əlkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığı mühüm töhfə verdiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Baş prokuror bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fealiyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdürü Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını çatdırıb.

Fuad Ələsgərov çıxışında qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq mühitinin inkişafına, multikulturalizmin, mədəniyyətlərarası dialoğun qurulmasına böyük əhəmiyyət verir. Bu ilin əlkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın İslam dövrlərinə və müsəlman aləmində birliyə verdiyi önemini təzahüründür.

Ümumi tarixə, mədəniyyətə və dinə malik əlkələrin üzv olduğu ECO-nun korupsiyaya qarşıya mübarizəye və insan hüquqlarının müdafiəsinə həsr edilən bu tədbirinə əlkəmizdə keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

## Bakıda ECO-ya üzv dövlətlərin korupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclası işə başlayıb



yetini xüsusi vurğulayan Fuad Ələsgərov bildirib ki, Azərbaycan ECO-nun fəal üzvü olmaqla onun iki zirvə görüşüne ev sahibliyi edib, o cümlədən 2012-ci və 2017-ci illərdə təşkilata sədrliyi həyata keçirib. Azərbaycan ECO-ya sədrliyi dövründə bu təşkilatın inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verib.

ECO çərçivəsində təşkil edilən bu tədbirin əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifade edən Fuad Ələsgərov dövlətimizin başçısının iclasın işinə uğurlar arzuladığını bildirib.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əlevi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək əlkəmizdə ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

ECO çərçivəsində təşkil edilən bu tədbirin əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifade edən Fuad Ələsgərov dövlətimizin başçısının iclasın işinə uğurlar arzuladığını bildirib.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əlevi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək əlkəmizdə ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əlevi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək əlkəmizdə ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əlevi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək əlkəmizdə ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əlevi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək əlkəmizdə ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb.

mübarizədə siyasi iradənin önəmini vurğulayan E.Süleymanova deyib ki, ölkəmizdə bu sahədə güclü siyasi iradə var. Təməli ulu önder Heydər Əliyev tərəfindən qoyulan bu siyaset hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilir.

Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox vətəndaşımızın əsas hüquq ve azadlıqlarının pozulduğunu diqqətə çatdırıb. E.Süleymanova bildirib ki, ölkəmizdə korupsiyaya qarşı preventiv tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, sahibkarlığa dair mühüm hüquqi aktların qəbul edilməsi, Apellyasiya şuralarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycana beşinci dəfə səfər etdiyini diqqətə çatdırıb. Beynəlxalq Antikorupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner Bakıda ilk dəfə olğduğu 2010-cu ildən sonra ölkəmizdə inkişafın sürətli inkişaf edərək mühüm uğurlar qazadığını bildirib. Son illərdən münəaqişlərin, miqrant və qəqin probleminin, ölkələr arasında ziddiyyətlərin artaraq dünya üçün böyük təhdid təşkil etdiyini vurğulayan M.Kreutner bu baxımdan beynəlxalq əməkdaşlığın və dialoğun önemini xüsusi qeyd edib.

Ölkəmizdə Beynəlxalq Antikorupsiya Akademiyasında fəal iştirak etdiyini diqqətə çatdırıb. Mühüm mövzuya - korupsiyaya qarşı mübarizəyə həsr olunan bu iclasın ölkəmizdə keçirilməsi korupsiyaya qarşı ən kəsərlə vəsitələrlə mübarizə apararaq, bu sahədə beynəlxalq əməkdaşlığı mühüm töhfə verən Azərbaycanda görürlən işlərə verilən yüksək qiymət kimi deyərləndirilib.

Korupsiyaya qarşı mübarizə sahəsində görürlən işlərdən dəniz sədri prokuror Azərbaycanın müstəqilliyinə əvvəllerində Ermenistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq qəqin və məcburi köçkünlərin problemləri ilə üzərindən, vətəndaş mühərabəsi tehlükəsi qarşısında qaldığını, ölkəmizdə bütün sahələrdə dərin tənəzzülün yaşandığını bildirib. Belə bir şəraitdə xalqın tələbi ilə həkimiyətə qaydan ulu önder Heydər Əliyevin uzaqgörən siyaseti nəticəsində Azərbaycanda sabitliyin təmin olunduğu, demokratik inkişaf, hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatların reallaşdırıldığı qeyd edilib.

Vurğulanıb ki, bu siyaseti davam etdirən Prezident İlham Əliyevin qətiyyəti fealiyyəti nəticəsində bu gün Azərbaycanda inzibati binasında yaradılmış yüksək səraflı tanışlıqdan sonra qonaqlara qurumun fəaliyyət potensialı barədə məlumat verilib.

İşini iyünün 7-də başa çatdıracaq iclasda beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən müsbət təcrübələr, səmərəli mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.

Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə iştirakçılarla məlumat verərək, bu sahədə zəngin təcrübə qazanıldığını, mühüm qurumların yaradılmasını diqqətə çatdırıb. İsləm aləminin üzvü olan Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığı uğurla inkişaf etdiriyini bildirib. Baş prokuror deyib ki, Azərbaycanda korupsiyaya qarşı mübarizə sahəsində üç Milli Fəaliyyət Proqramı başa çatdırılbı, dördüncü isə hazırda icra edilməkdədir. Korupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar bu istiqamətdə dövlət siyasetinin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan "ASAN xidmət" mərkəzləri də bu baxımdan mühüm fəaliyyət həyatı keçirir.

Ölkəmizdə korupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdırıb. Baş prokuror Zakir Qaralov deyib ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar, əldə etdiyi müsbət nəticələr bütün dünyada geniş tanınır və yüksək qiymətləndirilir. Sonra xatire şəkli çəkdirilib.

Fasildən sonra tədbir içini birinci plenar iclasla davam etdirib. Türkiye Respublikası baş prokurorunun müavini Xəlil Adıgozəlin sədrliyi ilə keçirilən iclasda nümayəndə heyətləri rəhbərlərinin hesabat məruzələri dinlənilib.

Çıxışlarda məruzələr öz ölkələrində antikorupsiya tədbirləri, görürlən işlər, bu sahədə beynəlxalq əməkdaşlıq və sair məsələlər barədə etrafı məlumat veriblər.

İclasın ilk gününün sonunda tədbir iştirakçıları Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tanışlıq sefəri ediblər. Baş İdarənin milli memarlıq üslubunda inşa edilən və ən müasir avadanlıqla təchiz olunan inzibati binasında yaradılmış yüksək səraflı tanışlıqdan sonra qonaqlara qurumun fəaliyyət potensialı barədə məlumat verilib.

İşini iyünün 7-də başa çatdıracaq iclasda beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən müsbət təcrübələr, səmərəli mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.

## Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub

**I**yünün 6-da Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub. Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrinin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasına və "A.S.Puşkin iki yüzilliyyin aynasında" layihəsinə yekun vurulub.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önnən gül dəstələri düzüblər. Tədbir "Olimpiada-2017" filminin nümayişi ilə başlanıb.



Rusiyadan Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarşılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, ulu önder Heydər Əliyevin bu sahədə xidmətlərini xatırladıb. V.Doroxin Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması sahəsindəki xidmətlərindən danışıb.



Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması sahəsindəki xidmətlərindən danışıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva rus dili və ədəbiyyatı üzrə olimpiadanın şagirdlərin bilik bazasının zenginleşməsində mühüm rol oynadığını vurğulayıb. Universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ile Rusiya arasındakı səmimi dostluq və məhriman qonşuluq münasibətlərinin tarixinə nəzer salıb. Rektor uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. O, Prezident İlham Əliyevin ulu önder Heydər Əliyevin xarici siyaset kursunu uğurla davam etdiriyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini daha da inkişaf etdiriyini diqqətə çatdırıb.

Rektor Azərbaycan ile Rusiya arasındakı münasibətlərdə Bakı Slavyan Universitetinin xüsusi rol oynadığını qeyd edib. O bu gün keçirilən tədbirin də iki ölkə arasındaki qarşılıqlı hörmət və ehtiramın nümunəsi olduğunu nəzərə çatdırıb. N.Əliyeva BSU-da hazırda Rusiya ile bağlı iki mədəniyyət və təhsil ocağının - Sankt-Peterburq və Moskva mərkəzlərinin fəaliyyət göstərədiyi, həmin şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fealiyyət göstərədiyi qeyd edib.

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputati Mixail Zabelin Azərbaycanda multikultural dəyərlərə xüsusi önəm verildiyini, dini tolerantlığın hakim olduğunu qeyd edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin ulu önder Heydər Əliyev principi əsasında qurulduğunu və bu gün daha da inkişaf etdiyini bildirib. Sonra olimpiada qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, bu il ölkənin müxtəlif regionlarını təmsil edən 50 ümumtəhsil məktəbinin 2500-dən artıq yedinci ve səkkizinci sinif şagirdi yarışmalarda biliyin sına'yıb. Naxçıvan şəhərindən Heydər Əliyev adına Hərbi məktəbin kurşantları da bu il ilk dəfə olimpiadaya qatılıblar.

IX Respublika Olimpiadasının təşkilatçıları Rusiya Federasiyasının ölkəmizdəki səfirləri, "Rossotrudnictvo"nın Azərbaycandakı nümayəndəliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimlər Assosiasiyası olub. Hər il rus dili və ədəbiyyatı üzrə olimpiada çərçivəsində "Gənc natiq" məsabiqəsi de keçirilir. Budəfəki məsabiqənin qalibləri müxtəlif mükafatlara layiq görünlüb.

Olimpiadanın təşkilində fəal iştirak edən direktor və müəllimlərə hədiyyələr verilib. Bakı şəhər məktəbələrinin 400-dən çox şagirdi isə "A.S.Puşkin iki yüzilliyyin aynasında" devizi altında keçən 19-cu Puşkin bayramının qalibi olub. Tədbir musiqi programı ilə davam edib.

Nəzakət

## Ümumdünya Elm Festivalının gələn il Bakıda keçirilməsi nəzərdə tutulub



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuriade Quliyeva Ümumdünya Elm Festivalının açılış mərasimində iştirak edib. AMEA-dan AZERTAC-a bildiriblər ki, dünya üzrə elmi innovasiyaların ən böyük mərkəzlərindən olan ABŞ-in Nyu-York şəhərində keçirilən elm festivalında ən son ixtiralar və yüksək texnologiyalar təqdim edilib.

Ümumdünya Elm Festivalının direktoru Yudit Koks və baş məneceri Debra Nirin iştirakı ilə təşkil olunmuş görüşdə gələcəyə dair proqnozlar, həyata keçirilməsi nəzərdə tutulan layihələr və innovativ həllərə dair geniş fikir mübadiləsi aparılıb.

Yudit Koks Ümumdünya Elm Festivalının 2018-ci ildə Bakıda keçirilməsinin nəzərdə tutulduğunu bildirərək maraqlı müzakirələrin aparılacağına və mühüm nailiyyətlərin əldə olunacağına əminliliyi ifadə edib.

## IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib

"Sərhədçi" idman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin metbuat mərkəzindən AZERTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər artıq tarixin yaddasına qızıl hərf-



lərlə həkk olunan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə başa çatması və ən çox qızıl medal əldə etməklə Oyunlarda komanda hesabında birinci yere layiq görülmüş Azərbaycan yığmasının uğurlu çıxışı münasibətlə iştirakçıları təbrik edilər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv-



vələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədilik etdiyi Teşkilat Komitəsinin rəhbərliyi ilə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə Oyunların Azərbaycan modelini yaradı. Oyunların davam etdiyi 11 gün, həm açılış, həm də bağlanması mərasimləri Azərbaycan dövlətinin güclü, iqtisadi qüdərəti, düşünləmiş siyasi strategiyasını və möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi.

Qalib idmançıların və onların məşqçilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılması böyük minnətdarlıq hissisi ilə qeyd edilən tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin ölkəmizdə idmanı və idmançılarla göstərilən yüksək dövlət qayğısının neticəsində mümkün olduğu vurğulanıb. Ölkə idmanına daim öz layiqli töhfələrini verən "Sərhədçi" idman Klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində IV İsləm Həmrəyliyi Oyunlarına qatılıb, 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, cüdo yarışlarında baş leytenant Nicat Şixəliyəzadə, karate üzrə leytenant Fəridə Abiyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva bütün rəqibləri üzərində qələbə qazanaraq IV İsləm Həmrəyliyi Oyunlarının qalibləri olublar. Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, yunan-Roma güləşü üzrə leytenant Rəsul Çunayev və üzgüçülük üzrə Fatimə Alkəremova bürünc medal qazanıblar. "Sərhədçi" idman Olimpiya Mərkəzinin rəis müavini, sərbəst güləş üzrə ölkəmizin yığma komandasının baş məşqçisi polkovnik-leytenant Firdovsi Umuđovun yetirmələri 4 qızıl, 2 gümüş və 1 bürünc, "Sərhədçi" idman Olimpiya Mərkəzinin təlimatçısı, üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun yetirmələri isə 4 qızıl və 2 bürünc medal qazanıblar. "Sərhədçi" idman Olimpiya Mərkəzinin üzgüçülük və su polosu üzrə təlimatçıları Rəşad Əliyev və Namiq Qasimov Oyunlara hakim qismində qatılıqları yarışların ədaletli keçməsi üçün bilik və bacarıqlarını əsirgəməyiblər.

Öz qələbə sevinclərini bölüşən qalib idmançılar idmanın inkişafına göstərdiyi ali diqqət və qayğıya, idmançılar üçün yaradılmış ideal şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minnətdarlıqlarını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəşx edəcəklərinə söz veriblər. Görüşün sonunda IV İsləm Həmrəyliyi Oyunlarında ugurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılaraq.

## Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasimov Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərliyi etdiyi nümayəndə heyəti ilə görüşüb. BANM-dən AZERTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibində Anqolanın "Sonangol" neft şirkətinin icraçı direktoru və icraçı komissiyasının prezidenti Paulino Xeronimo da olub.

Görüşdə BANM-in rektoru Elmar Qasimov Anqola və Azərbaycanın təhsil əlaqələrindən danışıb və bu əlaqələrin inkişafının hər iki ölkənin maraqlarına xidmet edə biləcəyini vurğulayıb. O, Anqola tələbələrinin BANM-də təhsil almاسını təklif etdi. E.Qasimov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrisə yanaşı, SOCAR-in müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd edib.

Xose Maria Botelyo de Vaskonselos həm ölkəsinin Neft Nazirliyinin, həm də "Sonangol" şirkətinin anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və onların Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib. O, mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını və bu istiqamətdə BANM-in təcrübəsindən yararlanacaqlarını bildirib.





Dağıdıcı müxalifət  
- anti-milli ünsürlərin  
toplasdığı kolonun  
beşinci sırası

**RÖVŞƏN**  
rovsen.rasulov@mail.ru

**S**on günlər dağıdıcı müxalifət ünsürləri böyük təşviş və təlaş keçirirlər. Gözəl Bayramlı və Əfqan Muxtarlarının həbs olunmalarının ardınca görünən budur ki, anti-milli ünsürlərin toplasdığı kolonun beşinci sırasında vəziyyət heç də onlar üçün ürəkaçan deyil. Çünkü Azərbaycana qarşı hazırlanan planlarının icrası fiaskoya uğradığı kimi, bu dəfə də eyni hal yaşanıb. Bu səbəbdən, hadisələrin gedisatına varmadan (çünki G.Bayramlı və Ə.Muxtarlı bəlli olayları ilə bağlı məlumatlar ətrafında kifayət qədər informasiya var) digər əsas mətbəə keçməyi daha məqsədə uyğun saydım.

## Bu fakt özünün təsdiqini Gürcüstan məsələsində tapmış oldu

Sırr deyil ki, dağıdıcı ünsürlərin Qərbin Azərbaycan əleyhinə fealiyyət göstərən təşkilatları ilə six əməkdaşlıqları olduğuna görə, onlar arasında maddi maraqlarının ödənilmesi prosesleri aparılıb. Yəni Azərbaycanda siyasileşmiş QHT-lərin və müxalifət partiyalarının xarici fondlardan aldıqları qrantlarının qarşısı dövlət qanunları ilə alındıqdan sonra, maddi maraqların ödənilmesi prosesi xarici ölkələrdə gizli qaydada aparılıb və bu fakt özünün təsdiqini Gürcüstan məsələsində tapmış oldu.

Diger tərafdaş, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların miqyası artıraq, antiazərbaycançı şəbəkenin qəddi daha çox eyilir, müvəffaqiyətsizliliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", " hüquq müdafiəci" adı ile fealiyyət göstərib, əslinde isə, bu antimilli şəbəkenin xidmətinə duranlardır. Belələrinin dövlət, dövlətçilik və milli maraqların əleyhinə yönələn mövqelərinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gelib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə, bunun real mənzərəsini aydın nümayiş etdirən və bir çıxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür.

## Cünki təfəkkürləri bundan o yana inkişaf etməyib

Son vaxtlar Müsavat partiyasının və AXCP-nin yenidən keçirməye çalışdıqları mitinqləri bunun daha bir real nümunəsidir. Necə deyərlər, əllərinə girəvə düşən radikalardır indi de G.Bayramlı, Ə.Muxtarlı məsələsində daş atıb başlarını tutmaqla, siyasi həyasiqliqla məşğul olmağa başlayıblar. Başqa vaxt bir-birilərinin etini dişdən, seçkilərdə ən kiçik məsələni belə güzəştə getməyə razı olmayan radikalardır nədənse G.Bayramlı-Ə.Muxtarlı məsələsinə bir ağızdan dəm tuturlar. Çünkü ortada pul var. Hətta mitinq keçirmək planı barədə də müxtəlif fikirlər irəli sürürlər. Halbuki bu qurumların son mitinqlərindəki vəziyyətləri onların acınacaqlı, eləcə də, siyasi ölümə məhkum olduqlarını sübuta yetirmiş oldu.

Baş verenlər isə, növbəti dəfə göstərir ki, müxalifətin dağıdıcı qanadının əməllerində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Bunlar hələ də ötən əsrin 90-ci illərinin əvvəllerindəki fəaliyyətlərini davam etdirməkdəirlər. Çünkü təfəkkürləri bundan o yana inkişaf etməyib.

## Erməni mütəxəssis Ermənistanın hərbi-siyasi rejiminə: Külək əsdırsən, firtınada boğularsan!

The screenshot shows the homepage of the Armenian Business Newspaper (Delovoy Express). The main headline reads: "«Посеял ветер, пожнешь бурю!»" (A wind has sown, you will reap a storm!). Below the headline is a large black and white photograph of a city skyline with clouds in the background. The website features columns for Armenia, Georgia, and Azerbaijan, each with several news items. The right sidebar includes sections for Press Releases, Advertisements, and Business Opportunities.

**A**prel döyüslərindən son-  
ra Ermənistən tərəfi və  
işgalçi hərbi-siyasi rejim  
müxtəlif vəzifəli şəxsləri  
döyüş əməliyyatları başlayar-  
sa, Azərbaycanın mülki ob-  
yektlərinə, iqtisadi infrastrukturuna  
zərbələr endiriləcəyi  
barədə hədə-qorxu ilə dolu  
sərsəm açıqlamalarla çıxış  
edirlər. Metsamor Atom Elekt-  
rik Stansiyası üzrə mütəxəssi-  
sin Ermənistanın "Delovoy  
Ekspress" saytında yayılan  
məqaləsi belə açıqlamalara ən  
tutarlı cavabdır.

AZERTAC erməni müəllifin "Külək əsdırsən, firtınada boğularsan!" adlı həmin məqaləsinə oxuculara təqdim edir.

Son zamanlar Ermənistən kütlevi informasiya vasitələrində tez-tez Azərbaycanın infrastruktur obyektlərinə məhvədici zərbənin endirilməsi ilə bağlı əsəssiz fikirlər səsləndirilir.

"Tərkisələr etmək məqsədilə" mülki obyektlərə zərbələr endirilməsi öz-özünlükündə bir sıra suallar doğurur. Belə zərbə kimi və nəyi "tərkisələr" etmək üçün tətbiq olunur? Biz onlara belə zərbəni necə endirməyi planlaşdırırıq? Bu növ zərbələrin endirilməsindən danışarkən həttə deyirik ki, Bakını və Azərbaycan Respublikasının neft-qaz hasilatı rayonlarını və digər iqtisadi obyektləri də vurmaqla ziyan vere bilərik. Məgər onlar bizim silahlı qüvvələrimizə təhlükədirler?

Bütün bu suallara sizlər bizim strategielerden belə də daha ağlabatan izahatlar ala bilərsiniz. Amma gelin unutmayaq ki, qarşı tərəf, yəni, Azərbaycan da belə hədələrə, niyyətlərə və hərəkətlərə cavab verəcək.

Eyni zamanda, yaddan çıxarma-yaq ki, Azərbaycan ordusunun sərəncamında da məhvətmə qabiliyyətinə malik müasir tipli silah və sistemlər var və onların köməyi ilə qarşı tərəf Ermənistən ərazisindəki obyektlərə, həmçinin Metsamor AES-ə zərbələr endirə bilər.

Sade və təcrübəsiz oxuculara, ilk

növbədə, izah edilməlidir ki, atom elektrik stansiyaları nədir və onların qeyri-peşəkar istismarı hansı fəlakətlərə gətirib çıxara bilər? AES-də atom reaktorunda əldə edilən istilik fırlanan turbogeneratorların hərəkəti üçün su buxarının alınmasına sərf edilir. Bu tip stansiyalarda qəzaların səbəbələri müxtəlifdir: operativ personal (əməliyyat heyeti) tərəfindən texnoloji intizamın pozulması, onların peşəkarlığının nöqsanları, yəni, "insan amili".

Biz köhnəlmış atom bloklarının istismarının ətraf mühit və qonşu əlkələr üçün riskli olduğu barədə dəfələrlə məsələ qaldırılmışdır. Bu yazıda bir dəha bunu yada salmağa ehtiyac yoxdur. Amma AES-də baş verən qəzadan sonra nələr olduğunu həmişə yadda saxlamalı və bunu unutmamalıyıq.

İnsanlar şüalanma xəstəliyindən ən çox əziyyət çəkirlər. Bu xəstəlik orqanızmə ionlaşdırıcı şüaların məmkün həddi üstələyen miqdardarda təsiri zamanı yaranır. Oxucuları Çernobil AES-də baş vermiş qəzanın nəticələrini yada salmağa dəvət edirəm. O zaman Avropanın yarısı radioaktiv şüalanmadan əzab çəkmışdır. Ərazi, su, mühit, flora və faunaya ziyan dəymişdir ki, təbii təkrəlnəsini nəticələri indiyə qədər de müşahidə olunur.

Akademik təhsilli mütəxəssis kimi ölümcül təhlükə haqqında qisa şəkildə "oxucunu maarifləndirmek" lə bildirmek istəyirəm ki, qəzadan uzaq olsaq belə, hər kəs bu təhlükədən öz "payını" alaraq şüalanmanın təsirinə məruz qalacaq. Bu məsələ barədə mən size məlumatlı bir şəxs kimi danışıram.

İonlaşan şüalanma radioaktiv dağılma, nüvə çevrilimələri, zəhərli zərərciklərin maddədə ləngiməsi zamanı yaranır və ion mühiti ilə elaqəyə girdikdə müxtəlif qütbli ionların yaranmasına səbəb olur.

Xatırladım ki, o dövrə yerli icra hakimiyyəti organları rəhbərərinin qətiyyətsizliyi və sərişətsizliyi səbəbindən yod profilaktikasının aparılması barədə qərar 1986-cı il mayın 6-da qəcidirilməklə verilmişdi. Nəticədə minlərlə insan qalxanvari vəzinin yüksək

dozada (300 ber) şüalanmasına məruz qaldı. Hazırkı dövrde biz Çernobil qəzasına bənzər fəlakətin təkrar olunağından tamamilə siğortalanmamışq. Elə AES-in ölkəmizdə olması artıq müəyyən zəhərlənmə riski və təhdidi yaradır. Lakin bu gün söhbət ondan gedir ki, əger biz düşməni onun iri şəhərlərinə, əhalisinin sıx yaşadığı rayonlarına, sənaye obyektlərinə zərbə endirməklə təhdid edirikse, o da öz növbəsində sakit dayanmayacaq, bu addımları cavabsız qoymayacaq. Məsələn, onlar Ermənistəndəki vacib hədəflərə zərbə endire bilərlər. Belə ki, təkce Metsamor AES-in vurulması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər. 1986-cı ilde Çernobilda nələr baş verdiyini unutmagua haqqımız yoxdur. Mənim və bizim hərbi mütəxəssislərin qıymətləndirmələrinə görə, əger Metsamor AES vurularsa, aşağıdakılardan baş verməsi mümkün olıb:

\* Metsamor AES-in nüvə reaktorunun gücü (815 Mvt) Çernobil AES-in gücündən (3000 Mvt) az olmasına baxmayaraq, söhbət 1986-cı ilde baş vermiş qəzaya analoji olan "qlobal qəza"dan gedir. O zaman çirkənlənmə Ukrayna ilə yanaşı, Belarus, Rusiya, Polşa, Norveç və bir çox digər Avropa ölkələrinə külək vasitəsilə yayılmışdır;

\* Metsamor qəzası nəticəsində, heç şübhəsiz, "bulud" neinkı stansiyaya yaxın yaşayış məntəqələrini bürüyəcək, hətta Ermənistəndən həmsərhəd olan ölkələrin erazilərinə de keçəcək.

Heç kimi qorxutmaq istəməzdim. Baş verə biləcək qəza zamanı itilərin 10 min nəfəredək olacağı barede ekspertlər tərəfindən fikirlər söylenilir. Onlardan 3,5 min nəfərinin tamamilə mehv olacağı bildirilir.

Bütün bunlardan netice çıxararaq bizim böyük strateqlərə bir daha xatırlatmaq istərdim ki, hər hansı bir addımın atılması planlaşdırıldından əvvəl mümkün nəticələri, xüsusiələ de qarşı tərəfin cavab tədbirlərini dərinəndə düşünmək lazımdır. Necə deyərlər, "Küllək əsdırsən, firtınada boğularsan!"

## Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimati olub

**I**yunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütükləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimati olub. AZƏRTAC xəber verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və elcə də bəşəriyyətə görkəmlı simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cəzibə mərkəzi olduğunu söyləyib.



**AZƏRBAYCAN İslAM DÜNYASI**

Azərbaycan  
İslam  
İslam Əməkdaşlıq Təşkilatı  
ISESCO  
İqtisadi Əməkdaşlıq Təşkilatı  
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  
İslamiada  
Sənədlər  
Nitqlər, şöxplər, bayanatlar  
E-Rəsurslar  
Bibliografiya  
Fotoqalereya

**İSTANBUL SUMMIT**  
WORLD RELIGIOUS LEADERSHIP FOR JUSTICE AND PEACE  
APRIL 14-15, 2016

Şərqi Qərbin qoşşığında yerləşən Azərbaycan dünyası, demokratik dövlət olmaqla barabar, öz dini və milli anınlara sadidir. Azərbaycan xalqı İslam dünyasının ayrılmaz parçasıdır. Azərbaycanda milli-mənəvi dövrlər İslam dövrləri arasında formalşədirdi. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla barabar, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdir. Müsəlman ölkələri arasında hamrəlik və əməkdaşlıq Azərbaycanın dövlət siyasetini prioritət istiqamətləndirir.

Həzirdə müsəlman dünyasının avvalı dövrlərdə heç olmadığı qadardır daşıbırılıq və hamrəlik ehtiyacı vardır. 2017-ci ilin ölkəmizdə “İslam Hamrəyi İli” elan olunmasının və IV İslam Hamrəyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamin sülh və mədəniyyətin dini olduğunu bütün dünyaya nümayış etdirməkdir.

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan və İslam dünyası” elektron resursu “İslam Hamrəyi İli”na hasr edilmişdir.

*İstifadə olunmuş adəbliyət.*

O deyib ki, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimseyib və özünəməxsus şəkildə inkişaf etdirir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət yüz il önce məhz Azərbaycanda qurulub. Sovetlər dönenin bütün dini tezahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrde belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb.

M.Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini bərpə etdiğindən sonra ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpə etdiğindən sonra ilk olaraq İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə

qarşılıqlı mənfəətə və beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla berabər, İslam Əməkdaşlıq Təşkilatı, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri arasında hamrəlik və əməkdaşlıq Azərbaycanın dövlət siyasetinin prioritet istiqamətləndiridir.

Daha sonra Mayıl Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərde heç olmadığı qədər də haçlı birləşmə və hamrəlik ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Hamrəyi İli” elan olunmasının və IV İslam Hamrəyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamin sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayış etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron resurs hazırlanıblar. Hələlik Azərbaycan dilində hazırlanıvən və 12 əsas bölmədə ibarət olan resurs <http://islamworld.preslib.az/> do-

menində yerləşdirilib. Resursun strukturu haqqında danışan Kitabxananın direktoru deyib ki, əvvəlcə Azərbaycan haqqında qısa məlumat verilib.

“İslam” bölməsində bu dinin mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şəhərlər verilib. Həmçinin İslam həmrəyinin mahiyyəti və onu zəruri edən amillər barədə səhəbət açılıb. “Qurani-Kərim” yarımbölməsində Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in Kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanıvən mətni yerləşdirilib.

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri barədə ayrıca informasiya təqdim edilib, qurumun Zirve görüşlərinə, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlərə dair ayrıca materiallar yerləşdirilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındaki bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətləri barədə materiallar toplanılb.

Elektron resursun Azərbaycanın üzv olduğu daha bir təşkilat-

dan - İqtisadi Əməkdaşlıq Təşkilatından (ECO) bəhs edən bölməsi haqqında məlumat verən M.Əhmədov qeyd edib ki, müsəlman dövlətlərini birləşdirən bu regional təşkilat əsasən nəqliyyat və kommunikasiya, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” bölməsində təşkilatın məqsəd və vəzifələri, struktur, qurumları, Azərbaycanla türkdilli dövlətlərin əməkdaşlığı barədə ayrı-ayrı yarımbölmələrdə istifadəçilərə məlumat verilir.

Elektron resursun maraqlı bölmələrindən biri de “İslamiada” adlanır. Bu bölmədə İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verilir.

“Sənədlər” bölməsində yuxarıda adları sadalanın qurumlarla bağlı qəbul edilmiş qərarların, ferman və sərəncamların mətnləri, habelə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibəlerinin mətnləri toplanılb.

“E-Resurslar” bölməsində Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin Kitabxananın əməkdaşları tərəfindən hazırlanıvən elektron mətnləri yerləşdirilib.

“Bibliografiya” bölməsində isə mövzu ilə bağlı Azərbaycan, türk, ingilis və rus dillərində seçmə kitabların və məqalələrin bibliografi təsvirləri verilib. Elektron resursun “Fotoqalereya” bölməsində Azərbaycanın İslam ölkəleri ilə əlaqələrinin özündə əks etdirən fotolar toplanılb.

Mütəmadi olaraq yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının da hazırlanması nəzərdə tutulur.

**Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə bu günədək təxminən 40 min müraciət daxil olub**

**S**əhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu günədək təxminən 40 min müraciət olub. AZƏRTAC xəber verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əlaqələndiricisi Nailə Daşdəmirova jurnalistlərə müsahibəsində məlumat verib.



Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti sorğu xarakteri - əhalinin yaşadığı ərazi üzrə tibbi qeydiyyata alınması, hansı tibbi müəssisələrinin nece fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün dərman preparatlarının siyahısı və digər bu kimi məsələlərlə bağlı olub.

“Müraciət zamanı vətəndaşlar sehiyyə müəssisələrindən arayışların artırılması, müxtəlif dövlət proqramları, tibbi qeydiyyat, dərmanla temin olunma və s. barədə onları maraqlandıran suallara cavab alırlar. Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Son vaxtlar sorğu xarakterli müraciətlərin sayı çoxalıb. Məsələn, vətəndaşların müraciətləri əsasən tibbi müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Təessüf ki, əhalinin tibbi maarifləndirilməsinə hələ də böyük ehtiyac var. Hər bir vətəndaşın müayinəsi həkim-mütəxəssis tərəfindən aparılmalıdır. Bəzən vətəndaşlar tibbi müayinə əvəzində özünümüələcə edirlər. Məsələn, maqnit rezonans tomoqrafiya hazırlıqda geniş yayılıb. Hər bir müraciət edən vətəndaş bu xidmədən bəhrələnmək istədiyini bildirir. Lakin təessüf ki, onun əks göstərişləri və zərəri barədə əhalidə məlumat yoxdur. Əhali üçün hər hansı müayinəyə təyinat həkim-mütəxəssis tərəfindən verilməlidir ki, sonradan heç bir problem olmasın”, - deyə N.Daşdəmirova bildirib.

**Formula-1 ilə bağlı metronun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək**

**I**yunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq Formula-1 Azərbaycan Quran-prisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikinde dəyişiklik ediləcək.

AZƏRTAC xəber verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşaev deyib. O bildirib ki, “Bakı Şəhər Halqası” “Bakı Metropoliteni” QSC-yə tədbirlərde iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılması xahiş edib. İyunun 23-25-də keçirilecek tədbirlərlə əlaqədar metronun “28 May”, “Sahil”, “İçərişəhər” metro stansiyalarının iş rejimi artırılacaq, tədbirlərin keçirilməsi ilə əlaqədar zəruret yaranarsa bütün sənişinlərin daşınması təmin olunacaq.

**T**ürkiyədə konstitusiya dəyişiklikləri barədə referendum nəticələri fonunda analitiklər geosiyasi dinamikanın dəyişməsi ilə bağlı təhlillər aparmaqdə və proqnozlar verməkdədir. Bir sıra mütəxəssis hesab edir ki, Ankara bütövlükdə dünya siyasetində daha aktiv yer tutmağa doğru gedir. Bu mənada səsvermənin nəticəsi müsbət qiymətləndirilməlidir. Başqa qismi ekspertlər isə Türkiyəyə qarşı Qərbə Rusyanın birgə hərəkət etməsi üçün zamanın gəldiyini qeyd edirlər. Bunlarla yanaşı, müasir mürəkkəb geosiyasi mərhələdə nəticələr çıxarırlar. Bir qədər ehtiyatlı olmağa üstünlük verən analitiklər də vardır. Hər bir halda, Türkiyənin qlobal geosiyasətdə oynadığı yeni rolu açıq görünür. Bunun fonunda regional və qlobal miqyasda Ankaranın fəallığı arta bilərmi?

### Üç yanaşma: inkişaf, yoxsa tənəzzül?

Konstitusiya dəyişikliyi ilə əlaqədar Türkiyədə keçirilən ümumxalq səsverməsindən sonra bu ölkənin xarici siyaseti ilə bağlı müxtəlif proqnozlar verilir, onun yeniləşmə istiqamətləri haqqında fikirlər irəli sürülür. Hiss olunur ki, Ankaranın regionda ciddi geosiyası rol oynaması iqtidarından olmasının coxlarını narahat edir. İndi onlar Türkiyənin bundan sonra ata biləcəyi addımları müəyyənləşdirməye çalışırlar.

Bununla yanaşı, obyektiv olaraq, Yaxın Şərqi böyük dövlətlərindən birinin xarici siyasetindəki transformasiyaların məntiqini və məqsədini anlamağa çalışan analitiklər də vardır. Təbii ki, onların yanaşmaları qərəzli olanlardan kəskin fərqlənir. Türkiyənin prezident üsul-iradəsinə keçidinin müasir geosiyası dinamika ilə əlaqəsi aspektində təhlillər aparılır (bax: məs., Petr Akopov. Silğnae Turüə səlaet silğney i Rossiö / "Vzqləd", 17 aprel 2017).

Aparılan qisa analiz göstərir ki, daha çox Qərb, Ermənistan və Rusyanın bir qrup eksperti Ankaranın tutduğu mövqeni hezən edə bilmirlər. Bunların her birinin də öz dərdi var. Qərb Türkiyənin nezaretdən çıxaraq müstəqil siyaset yarımışından qorxur. Burada hesab edirlər ki, Türkiyə Avropa, yaxud Amerikanın verdiyi ssenarilər üzrə hərəkət etməlidir. Əger bu şərtə əməl etmirsə, o, antiderəkət, avtoritar, sivil deyil və s. Maraqlıdır ki, buna bənzər ittihamları eyni qayda ilə Qərb Rusiyaya da qarşı ifadə edir.

Ermenilərde isə daha çox nifret və paxılılıq hiss olunur. Onlar Türkiyənin istənilən formada güclənməsini qətiyyən görmək istəmir. Hətta müəyyən məsələlərdə loyal olan ekspertlər belə, prosesləri sırf anti-türk mövqeyindən "tehlili" edirlər. Onlar yazılırlar ki, Türkiyəni parçalamaq daha doğru yol olardı. Bunu ABŞ və ya Avropanın böyük dövlətləri edə bilərlər və s. (bax: məs., İgor Muradən. Qeopolitika "novoy" Turüii / "Lragir.am", 18 aprel 2017).

Rusiyadakı bir qrup ekspert isə, görünür, rəsmi dairələrə də müxalif olan kəsimlərə əlaqəlidir. Onlar Türkiyə-Rusya münasibətlərinin korlanmasına xidmət edən yazılarla çıxış edirlər. Maraqlıdır ki, bəzi rusiyalı ekspert D.Trampa R.T.Ərdoğan arasında oxşarlıq "görürər" (bax: Timofey Bordaçev. Grdoqan qlobal gənəqə masştaba / "Lenta.ru", 17 aprel 2017). Rusyanın digər ekspertləri isə bir qədər fərqli aspektde V.Putinle R.T.Ərdoğan arasında analogiyalar aparmağa çalışırlar (bax: Petr Akopov. Silğnae Turüə səlaet silğney i Rossiö / "Vzqləd",



# Ankaranın məqsədi: referendumdan sonrakı siyasetin geosiyası aspektləri

17 aprel 2017). Bunun fonunda isə xeyli dərəcədə obyektiv analizlər də var.

Lakin mövqeyindən asılı olmayıaraq, is-tənilən tehlilədə Türkiyənin qlobal siyasetdə rolunun artdığı qeyd olunur. Ən azından Ankaranın məqsədinin xırda olmadığı, dünən miqyasında təsiri ola biləcək addımlar atlığı vurğulanır, onun ABŞ, Rusiya, Avropa İttifaqı, Çin kimi supergüclərlə mübarizədə məqsədləri reallaşdırmağa çalışıldığı xüsusü qeyd edilir.

Bu zaman rəqabetin əsas olaraq Yaxın Şərqi, Qərb və MDB istiqamətlərindən kəskinləşdiyi ifadə edilir. Yaxın Şərqi - İraq və Suriya, Qərbə Aİ ilə münasibətlər, ABŞ-la əlaqələrin geləcəyi, MDB istiqamətində isə Qafqazla Mərkəzi Asiyadakı türk dövlətləri ilə əməkdaşlığın perspektivləri diqqət mərkəzində saxlanılır. Hesab edirlər ki, bütün istiqamətlərdə Ankara fəallığını daha da artıracaq.

Amerika, Rusiya və İran məsələsi burada ayrıca yer tutur. ABŞ-la bağlı situasiyanın hələ tam aydınlaşmadığı fikri irəli sürürlər. Lakin Avropadan fərqli olaraq, Vaşington daha ehtiyatlı mövqə tutub. Bu onu göstərir ki, Amerika indiki həssas mərhələdə Türkiyə kimi müttəfiqini itirmək istəmir.

### Daha fəal mövqə: Ankaranın cəhdləri

Kremli isə daha konkret mövqə nümayiş etdirir. Rəsmi açıqlamalarda referendumun Türkiyənin daxili işi olduğu və ona hörmətə yanaşmanın gərekliyini vurgulanır. Bununla Moskva Avropadan fərqli olaraq, Türkiyəyi qiymət verdiyini, cəmiyyətin seçimine saygı göstərməyin lazımlığını ifadə etmiş olur. Lakin geosiyası maraqlarda hansısa güzəşt-

dən söhbət getmir. Deməli, bir sıra prinsipial aspektlərdə Rusiya-Türkiyə rəqabeti davam edəcək. Təreflərin mövqelərindən çəkilməsi ehtimalı minimumdur. Xüsusiət Türkiyədə prezident idarəetmə üsulu tam hakim olandan sonra rəsmi Ankaranın daha qətiyyətli hərəkət etməsi gözlənilir.

Maraqlıdır ki, ekspertlər ABŞ-Rusiya-Türkiyə münasibətlərinin Yaxın Şərqi dənə aktiv və bir qədər kəskin karakter daşıyacağına ifadə edirlər. Onların fikrinə görə, Amerika və Rusiya Türkiyənin qarşısını Afrin və Münbicdə kəsiblər. Yəni Suriyanın şimalı ilə əlaqəli Vaşingtonla Moskva ortaq hərəkət ediblər.

Onda sual olunur: prinsipial geosiyası məsələlərdə maraqları toqquşan ABŞ və Rusiya hansı səbəblərdən Suriyada Türkiyəyə qarşı ortaq hərəkət edirlər? Bu, bütövlükdə iki böyük dövlətin bağlı qapıları arxasında apardıqları danışqlarda hansıa gizli məqamlardan xəber vermirmi? Bu suallar birbaşa qoyulmasa da, dolayısı ilə müxtəlif aspektlərdə xatırladılır. Həmin prizmdən Ankaranın eyni zamanda bir neçə istiqamətde böyük güclərə qarşı fəaliyyət göstərmək məcburiyyətində qaldığını demək olar.

Onların sırasında ekspertlər Türkiyənin Sincarda hərbi əməliyyatlara başlaması durumunda Vaşingtonla Moskvanın reaksiyası üzərində də dayanırlar. Belə proqnozlaşdırılır ki, PKK-nın Sincardan çıxarılması M.Bərzani də maraqlı olduğundan hərbi planın reallaşma ehtimalının mövcudluğu üzərində dayanırlar. Lakin bunun meydana regional səviyyədə bir sıra ziddiyətlər çıxara bilməsi de vurğulanır (bax: Kerim Xas. Novaa. Jarkas. Svoə. Vneşnə politika Ankarı posle referendumu / RSMD, 18 aprel 2017).

İranla bağlı analitiklər bir qədər ehtiyatlı fikir bildirirlər. Çünkü İran müsəlman ölkəsi-

dir və eyni zamanda, Qərbin təzyiqi ilə üzüzədir. Bu səbəbdən Ankara ilə Tehranin ixtilafa girmesi gözlenilmir, yaxud onlara sərf etmədiyi rəsmi dairelərdə anlayırlar. Onlar arasında daha kəskin fikir ayrılığı B.Əsədin taleyi ilə bağlı ola bilər. Bu məsələ olduqca ciddi təsirə malikdir (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar? Dünyanın böyük dövlətləri geosiyası mühitə yeni söz sahibinin geldiğini etiraf etməkdəirlər. Analitik və ekspertlər bunu müxtəlif məsələlərdə Türkiyənin iştirak dərəcəsinin artması ilə ifadə edirlər. Burada söhbət Ankaranın mövqeyinə mənfi, yaxud müsbət qiymət verməkdən deyil, əvvəller Türkiyənin qəbul edilmədiyi problemlər üzrə onun oyunçu kimisi iştirakının reallığından gedir. Bunun konkret ifadəsini İtalyanın xarici işlər naziri A.Alfano jurnalıstlərin sualına cavabında deyib. İtalyan nazir Ankaranın başlıca məqsədinin dünyadan əsas söz sahibi olan ölkələr sırasına qatılmaqdan ibaret olduğunu vurğulayıb.

Deməli, referendum sözün həqiqi mənasında tarixi hadisədir. O, türk dövlətinin iradəsinin və müstəqil olmaq niyyətinin konkret təsdiqidir. Bunu dünyanın bir sıra ölkələrində qəbul etməkdə çətinlik çəkir. Bu səbəbdən də R.T.Ərdoğana qarşı məkli davranışlarırlar. Ancaq Türkiye hakimiyyəti inkişaf xəttindən kənara çıxmış fikrində deyil. Görünür, gec və ya tez hətta supergüclər belə Ankaranın təbii haqqını tanımlı olacaqlar. Prezident üsul-idaresinin Qərbə müsbət, müsəlman ölkələrində mənfi nəticələr verəcəyi barədə cəfəng iddiaların hamısı gündəmdən silinəcək.

## Azərbaycan, Gürcüstan və İran yüklerin Avropaya daşınması ilə bağlı işçi qrupu yaradacaq

**A**zərbaycan, Gürcüstan və İranın dəmir yolları Fars körfəzi regionundan və Hindistandan yüklerin Avropaya və əks istiqamətdə daşınması işlərini koordinasiya etmək üçün işçi qrupu yaradacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilib ki, bununla bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İran Demir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş zamanı qərar qəbul edilib.

Görüşdə yüklerin (konteyner daşınları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçmək) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçmək) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təker aracılıqlarının dəyişdirilərək (1520 millimetr standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub.

Bildirilib ki, hazırda Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə böyük həcmdə yükler dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir. Yüklerin Gürcüstan, Azərbaycan və İran üzərində yönləndirilməsi daşınma vaxtinin azaldılmasını təmin edəcək. Bununla bərabər, marşrut üzrə rəqabətə davamlı ta-

riflərin tətbiqi de vacib amillərdən biridir.

Görüşdə işlərin koordinasiya edilməsi üçün İşçi Qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi (perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi, marşrutun danız hissəsində yükdaşına qiymətinin optimallaşdırılması üçün dəniz daşınmacılarıyla danışıqların təşkili qərara alınıb. Müzakirə olunan məsələ ilə bağlı görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Tədbirin sonunda üçtərəfli protokol imzalanıb.



## Yasamal rayonunda mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında hesabat açıqlanıb

**Y**asamal rayon statistika şöbəsindən verilən məlumatə əsasən, 2016-ci ildə Yasamal rayonu ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin nömrələrin (otaqların) sayı 2015-ci ilə müqayisədə 8,6 faiz artaraq, 901 vəhid, birdefəlik tutum isə 13,9 faiz artaraq, 1285 yer olmuşdur. "Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2015-ci ilə müqayisədə 15,5 faiz artaraq, 56,3 min nəfər olmuşdur. Yerləşdirilmiş şəxslərin 14 faizini Azərbaycan, 86 faizini isə xarisi ölkə vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 90,5 faizi turizm, 9,5 faizi isə digər məqsədlərlə gelmişlər. Mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifade edənlərin 51 min nəfəri turistlər olmuşdur. Onların 18,5 min nəfəri istirahət və əylənsə, 29,7 min nəfəri işgüzar, 0,2 min nəfəri müləsə, 2,6 min nəfəri digər turizm məqsədile sefər etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin 6,5 faizi yollayıla gələn turistlər olmuşdur".

Hesabatda o da qeyd olunur ki, 2016-ci ildə rayonun mehmanxana və mehmanxana tipli müəssisələrində keçirilmiş geselemələrin sayı 91,1 min adam-gecə olmuş, onun 13,3 min (14,6 faizi) Azərbaycan vətəndaşları, 77,8 min (85,4 faizi) xarisi ölkə vətəndaşları üzrə olmuşdur. "Hesabat dövründə rayonun mehmanxanalarında 48432 nəfər xarisi ölkə vətəndaşı gecələmişdir ki, onların 20,2 faizi Rusiya Federasiyasından, 14,9 faizi İrandan, 14,6 faizi Türkiyədən, 9,8 faizi Ukraynadan, 4,8 faizi Gürsüstandan, 3,2 faizi Almaniyadan, 3 faizi Birləşmiş Krallıqdan, 2,4 faizi ABŞ-dan, 1,8 faizi Fransadan, hər biri 1 faiz olmaqla Niderlanddan, Hindistandan, 0,9 faizi Qazaxistandan, hər biri 0,8 faiz olmaqla İtaliyadan, Belarusdan, qalan 20,8 faizi isə digər ölkələrdən gələnlər olmuşdur".

*Qismət İsmayılov*



## Azərbaycan may ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib

**N**eft ixrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olma-yan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları Birge Monitoring Komitəsinin Müşərək Texniki Komissiyasına təqdim edib. Energetika Nazirliyindən AZERTAC-a bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin may ayı üzrə respublika üzrə gündəlik neft hasilatı 785,3 min barrel olub. Bunun 730,3 min barrelını xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 596,5 min barrel xam neft, 55 min barrel kondensat, 12,2 min barrel isə neft məhsulları ixrac edilib. Yanvar ayı üzrə respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında isə 781,1 min barrel olub.

Xatırladaq ki, öten il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilat daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft ixrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübüնün sonuna dək uzadılması barədə razılıq əldə olunub.



## Azərbaycan "Rabitə və Kontent. Qafqaz 2017" Beynəlxalq forumunda iştirak edəcək

**I**yunun 19-dan 23-dək Gürcüstanın Borjomi şəhərində "Rabitə və Kontent. Qafqaz 2017" beynəlxalq forumu keçiriləcək. Forum konvergensiya nəticəsində bir çox ümumi müzakirə mövzuları olan telekommunikasiya və media sahələrinə həsr ediləcək.

İnformasiya Mərkəzindən AZERTAC-a bildirilib ki, həmin beynəlxalq tədbirdə Azərbaycandan dövlət və əidiyyəti sahə təşkilatlarının, telekanalların, informasiya texnologiyaları şirkətlərinin və mobil rabitə daxil olmaqla telekommunikasiya operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.

Forum zamanı biznes və sahə konvergensiyası, Qafqaz ölkələri, Mərkəzi və Şərqi Avropa və Qazaxistanda həmin sahənin inkişafının hazırlı vəzifəsi və perspektivi, həmcinin hökumət, sahə assosiasiyanı və biznesin qarşılıqlı əlaqələri müzakirə ediləcək. Ən böyük marağa səbəb olacaq mövzulardan biri de yeni xidmət və texnologiyaların praktiki tətbiqinə həsr ediləcək ki, onların da araşdırılması üçün telekom sənayesi liderlərinin müvafiq "biznes-keysərləri" təqdim olunacaq. Həmcinin forum zamanı operator və mediaqrup/telekanalların münasibətləri de müzakirə olunacaq.

Forum çərçivəsində işgüzar əlaqələrin qurulması və qeyri-formal müzakirələr üçün də müvafiq imkan yaradılacaq. Forumda iştirak etmək üçün qeydiyyat <http://timint.net/georgia2017.html> saytında aparılır.

## Parlamentdə komitələrin birgə iclasında bir sıra qanun layihələri müzakirə olunub

**I**yunun 6-da Milli Məclisdə iqtisadi siyaset, sənaye və sahibkarlıq, hüquq siyaseti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda bir sıra qanun layihələri müzakirə olunub.

AZERTAC xəber verir ki, iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmərdzadə iclasa açaraq gündəlik barədə məlumat verib.



İclasda "Valyuta tənzimi haqqında", "Sığorta fəaliyyəti haqqında", "Cinayet yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial siğorta haqqında", "Məşğulluq haqqında", "Cinayet prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmle mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Sığorta fəaliyyəti haqqında", "İcbari siğortalar haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmesi hallarından icbari siğorta haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunlarda, Əmək, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi de ikinci oxunuşa müzakirəyə təqdim edilib.

Ziyad Səmərdzadə diqqətə çatdırıb ki, dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma xarakteri daşıyır.

Bildirilib ki, "Valyuta tənzimi haqqında" Qanunun 14-1-ci maddesinin metni yeni redaksiyada veriləcək. Belə ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqləşdirilməsinin və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri əidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqanın göndərməli, habelə bu barədə məlumatlı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Daha sonra "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Sənədin 3.4.4-cü maddesində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil olunmur.

Sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb. Belə ki, Qanunun 12.2-ci maddesinə "dövlət büdcəsinə" sözlərindən sonra (o cümlədən müvafiq icra hakimiyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyəti orqanı ilə razılışdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədi bündə fonduna)" sözləri əlavə ediləcək.

## SİYASİ ARAŞDIRMA

**B**ütün sahələrdə dərin iflasa uğrayan Ermənistanda siyasi böhran dərinleşdikcə, sosial-iqtisadi problemlərin də artması, onsuz da narazi xalqı daha da qıcıqlandırmağa başlayıb. Belə ki, son bir neçə ayın hesablamalarına görə, işgalçi ölkənin xarici borcu gəlirlərini altı faiz üstələyib ki, bu amil sadə erməninin gündəlik adı həyatını belə, normal yaşamasına imkan vermir. "Siyasi islahatlar" apardıqlarını iddia edərək, növbəti dəfə xalqın başına "torbatikən" Ermənistən rehbərliyi isə böhranı aradan qaldırmaq gücündə olmadığını etiraf etmək istəməsə də, son proseslər, məhz bunu sübuta yetirir.

**Vahan Arzumanyan:**  
"Bunlara nə vaxt  
son qoyulacağını  
dövlət rəsmiləri də  
bilmir"

Ermənistən Mərkəzi Bankının hesabından irəli gələn statistik rəqəmlərə müraciət edərək, deyə bilərik ki, iflasa uğramadıq olan bu ölkənin ümumi dövlət borcu altı milyard dollara yaxınlaşdır və bu rəqəm son on il üçün en böyük göstərici hesab edile bilər.

Erməni iqtisadçısı Vahan Arzumanyan isə ölkə mediasına verdiyi açıqlamasında deyib ki, illerdə Ermənistən yalnız geriye addım

## Ermənistən daxili və xarici siyasətindəki kursunu itirib və məhvə doğru sürüklənir

Jirayr Sefilyan: "Xalqı üsyana hazırlaşmağa çağırırıq"



atır. "Buna nə vaxt son qoyulacağının isə, hətta dövlət rəsmiləri də bilmir"-deyə qeyd eden erməni iqtisadçısı, nədənsə baş nazir Karen Karapetyanın hələ də özünü eklamla məşğul olduğunu deyərək, ölkənin problemlərini həll etməkdə maraqlı olmadığını da bildirir.

Diger tərefdən, K.Karapetyanın özü də bir müddət əvvəl parlamentdəki çıxışında yaranan problemləri həll etmək iqtidarından olmadıqlarını bildirib. O, vəziyyəti düzəltmək üçün dövlət xəzinəsində vəsaitin olmadığını deyərək, prezident Serj Sarkisyanın daha öncəki komandasını ittiham edib, dolayısı ile ölkə başçısına da müəyyən suçlamalar edib. Yeri gəlmüşən, K.Karapetyan artıq Sarkisyanın yerinə iddialı kimi də görünməyə başlayıb.

**Erməni mediası:**  
"Problemlər  
hökumətlə sadə

**M**əlum olduğu kimi, bu günlərdə qondarma "DQR" ilə işgalçı Ermənistən prezidenti Serj Sarkisyan cəbhədə baş verən əsgər ölümünün açıqlanmaması ilə bağlı qərar qəbul edib. Bu qərarın qəbul olunması işgalçi ölkənin hərbi xuntasının mövcudluğunun sübutudur. Eyni zamanda, işgalçi ölkənin rehbərliyinin belə bir qərar verəsi cəmiyyətdə iqtidara qarşı narazılıqların artmasına səbəb olur. Bununla da, Sarkisyan öz vətəndaşlarının həyatı bahasına ömrünü bir az da uzatmağa çalışır.

Qətəl yetirilmiş erməni əsgər analarının övladlarını orduya göndərməməyə çağırış etmələri və bu çağırışın orduda vəziyyətin pik nöqtəsinə çatmasından ehtiyatlanan Sarkisyanın bu qərarı ictimaiyyətə növbəti hiyləsidir. Ancaq əsgər anaları həmin qərardan sonra mitinq keçirərək, övladlarını orduya göndərməyəcəklərini bildiriblər: "Əgər belə imkan yoxdur, onda övladınızın taleyini ləp əvvəldən həll edin, ya ölkədən qaçıran, ya da başqa bir yola əl atın. Çünkü bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir. Orduda hər gün əsgərlərimiz ölüür, qətəl yetirilir və başlarına min oyun açılır. Viqən Sarkisyanın başı isə siyasetə qarışır".

Onu da vurgulamaq yerinə düşər ki, S.Sarkisyan üzləşdiyi çətin durumdan çıxmak üçün "millət-ordu" adlı konsepsiyasını irəli sürərkən, zənn edirdi ki, yeni siyasi dividend qazanacaq, ancaq erməni politoloqları həmin vasitəni suverenliyin itirilməsinə tərəf atılan adımları kimi qiymətləndirirlər. Əgər nəzərə alsaq ki, Ermənistən ordusunun ipi, məhz Sarkisyanın elin-

**vətəndaş arasında  
ciddi qarşıdurmaya  
zəmin yaradır**

"Joxovurd" qəzeti isə yazır ki, Ermənistən ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Hakimiyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqqı etirazına getirib çıxarırlar. Ona görə də, ölkədə tez-tez xoş və qarşıdurmalar baş verir. Hakimiyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistən, faktiki olaraq, böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər gücün və potensialın olmaması nəticəsində ortaya çıxan problemlər isə, hökumətlə sade vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Bu arada ölkədəki ağır sosial-iqtisadi və siyasi vəziyyəti qəbul etmək iqtidarından olmayan müxalifətçilər səslərini qaldırıqla, ha-

kim rejim onlara qarşı azığın davranmağa başlayır. Məsələn, bütün sahələrlə yanaşı, erməni ordusunda da cərəyan edən ölüm halları, eyni zamanda, yoxsul balalarının ön cəbhəyə herbi xidmətə aparılmaları, ölüm faktlarının gizlədilmələri, bütövlükde, erməni silahlı qüvvələrinin fiaskosu, xalqın narazılılığı ilə müşahidə edilməkdir.

Parlament seçkilərinin ardınca, Yerevanda keçirilmiş saxta mərakeşlərə də vəziyyətin mürəkkəbleşməsinə səbəb olmaqdadır. Belə ki, siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı Yerevanda keçirilən mer seçkilərində müxalif Zaruhi Postançıyan və onun qızına qarşı edilən zorakılıq barebə bəyanat yayıb.

**"Sasna Tsrer"  
təşkilatı: "Polisin  
cinayətkar zorakılığı  
erməni reallığının**

növbəti  
təzahürüdür"

"Yerevan şəhər merinə keçirilən seçkilər zamanı respublikalara məxsus seçki qərargahında koordinasiya olunmuş seçki saxtakarlığının açılmasına istiqamətlənən Zaruhi Postançıyanın qanuni tələblərinə cavab olaraq, ona və onun qızına qarşı qərargah və polis nümayəndələrinin cinayətkar zorakılığı erməni reallığının növbəti təzahürüdür"-deyə bəyanatda bildirilib.

Bəyanatda, həmçinin, müstəmləkəçi hakimiyət və onun "cəza" dəstələrinin apardığı zorakılıq bütün erməni xalqına, vətəndaşına qarşı edilən cinayət kimi pislənilib və nəticədə, hakimiyətin xalqı öz boyunduruğu altına salmaq, ölkəni merkezələndirilmiş düşərgəyə çevirmek siyasetinin bütün erməni cəmiyyətinə təhlükəli stimul verəcəyi, ilk növbədə, onun siyasi və intellektual səviyyəsinə kəskin zərbə vuracağı qeyd olunub.

Gələcəkdə cinayətkar polis qurumunun mütləq cəzalandırılacağı bildirən siyasi məhbuslar Ermənistən xalqını milli azadlıq mübarizəsinə, üsyana qalxmağa çağırıb.

"Biz xalqı milli azadlıq bayrağı altında toplaşmağa, ayağa qalxmağa və üsyana hazırlaşmağa çağırırıq"-deyə qeyd edən narazı külələ belə halın çox davam etməyəcəyini vurğulayıb. Artıq bu yay Ermənistəndə əsəblərin tarıma çəkilişlər, xalqı ayağa qaldırmamasını bəri başdan proqnozlaşdırmaq mümkündür.

**Rövşən RƏSULOV**

sepsiya heç cür erməni ictimaiyyətini təmin etmir".

**Artur Sakunts:**  
"Millət-ordu"  
konsepsiyası  
talancılıq siyaseti  
ilə Ermənistən  
xarabalıqlara və  
qəbiristanlığa  
çevirəcək"

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bildirir ki, S.Sarkisyan özüne və klanının maraqlarına xidmət edəcək silahlı dəstə yarada bilar: "Sarkisyanın cəhdlərinə baxmayaq, Ermənistəni xarabazarlığa çevirecək: "Respublika Partiyası öz siyaseti ilə Ermənistəni xarabalıqlara və qəbiristanlığa çevirəcək. "Millət-ordu" konsepsiyasını talancılıq saymaq olar. Burada öz maraqlarını insanların həyatı bahasına təmin etmək məntiqi hakimdir".

Göründüyü kimi, bununla da, Ermənistən iqtidarı öz vətəndaşlarının həyatı bahasına ömrünü bir az da uzatmağa çalışmaqla erməni xalqına zərbələr vurmaqdə davam edir. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görecəklər. Ancaq onda gec ola bilər.

**A.SƏMƏDOVA**

## Ermənistən hərbi xunta yaradıb

*Qondarma "DQR" ilə işgalçi Ermənistən birgə qərarı bunun sübutudur*



Erməni analitiki, "1in.am" saytının siyasi yazarı Aram Amatuni yazdıqına görə, məhz aprel döyüsləri onu buna vadar edib. Sİ-TAT: "Məhz aprel döyüslərinin hakimiyəti "millət-ordu" konsepsiyasını irəli sürməyə məcbur etdiyi" demək çətindir, bu ya bəhənə oludur, ya da əlverişli hadisə. Əsas səbəb başqadır - hakimiyət daxilində olan problemlərdir, daha dəqiqi, 2018-ci il probleminin həlliidir. Bu məsələdə "millət-ordu" konsepsiyası S.Sarkisyan və onun siyasi planları, niyyətləri üçün vacib və təsirli vasitədir".

Erməni politoloqu onu da bildirir ki, Sarkisyan ictimaiyyəti əle al-

maq üçün "millət-ordu" konsepsiyasını ortaya atıb: "Sarkisyanın konsepsiyasına görə, ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə ordua zabit kimi qulluq etmək təklif edilir. Bu, Yerevandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir. Həmçinin, orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik müddəlli hərbi xidmət təklif edilir". Aram Amatuninə görə, bu, hələ ki, plandır və həmin planın nə qədər reallaşdırılacağı barədə müxtəlif suallar yaranır: "Məsələn, S.Sarkisyan rejiminin

# Tükənmiş AXCP

*Iflasın real səbəbləri*

Müxalif parti-ya yetkililəri 24 ilə yaxındır ki, öz aralarında satqın axtarışında olublar. Ancaq çirkab içinde çabalanı, əqidə dostları-na şər-böhtan atmaqdə, ad çıxarmış

AXCP sədri Əli Kərimliyə çatan olmayıb. Elə bu səbədən də, artıq o, xüsusi "titula" sahib olub və bu "titul" tərəfdarları sosial şəbəkələrdə onlara qarşı çıxanların üzərinə ən ağır küçə söyüşləri ilə hücum keçirlər. Səbəb isə bəllidir. AXCP sədri tənqid edən istənilən şəxs cəbhəcilerin gözündə xain və satqın olur. Ən yaxın dostlar belə...

Fazıl Mustafa: "Satqın, riyakar olan Əli Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir"

BQP-nin sədri, millet vəkili Fazıl Mustafa facebook profilində məsələyə münasibət bildirərkən Azərbaycan siyasetində söyüşün yolverilməz olduğunu, belə halların başında Ə.Kərimli dayandığını bildirir. Satqın və riyakar olan Ə.Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir: "Cəmiyyətdə fikir formalasdır ki, ondan başqa müxalif yoxdur. Buna görə də, cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünür. İstənilən insanı çox asanlıqla qarala-ya bilirlər. 24 ildən artıqdır ki, bu proses gedir. Coxsayı saxta profillər arxasında gizlənen cəbhəciler sosial şəbəkələri söyüş məkanına çeviriblər".

AXCP-nin Nərimanov rayon təşkilatının



keçmiş sədri Şirvan Qasımov isə "Yurd" şefinin adını çəkənlərə qarşı əlaqəyi aşınmış şəxslər vasitəsilə çirkin kampaniyaya rehbərlik etdiyini bildirir: "Ə.Kərimlinin işi sosial şəbəkələrdə saxta profillər açaraq, insanlara

şer və böhtanla qara yaxmaq olub. Facebook-a saxta profillər ənənəsini Ə.Kərimli getirib. Partiya daxilində özüne monarxiya quaran Ə.Kərimlinin artıq partiyani siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə etdiyini gördüm və buna səssiz qala bilmədim".

Sərdar Cəlaloğlu:  
"Əli Kərimlinin özü dedi ki, adı satqın kimi çıxıb"

AXCP üzvlərinin təhqirlərinə sosial şəbəkələrdə və mətbu orgarlarda ADP sədri Sərdar Cəlaloğlu da tuş gəlib və onların təhqir dulu ifadələr işlətmələrinə cavab verib: "O, Əli Kərimlini yixib-sürüyüb: "Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölenə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünkü ona sağlığında xəyanət etmişdi. Müxalifin bu gənə düşməsinin başıkarı Ə.Kərimlidir. 2003-cü ildə İsa Qəmberin namizədliyi məsələsində Əlinin hanı oyunları oynadığını çox gözəl bilirəm. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Deməsi ki, adım satqın kimi çıxdığını görə, sen bütün qüvvələrin i.Qəmberin etrafında birləşməsi ideyasını ireli sür, mən də Etibara təzyiq edəcəm. i.Qəmberi dəstekləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü bürüze verdi. Bax, sən busan".

Rəfiqə HÜSEYNOVA

Ölkə ərazisində iyu-nun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZERTAC-a verilən xəbər görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qisamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında müləyim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 16-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşek çaxacağı, yağış yağacağı ehtimalı var.



Qərb küləyi şimşek çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdə-

## Havanın temperaturu 34 dərəcəyə yüksələcək

Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama və gecə ayrı-ayrı yerlərdə şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdə-

## Müxalifət qorxu içindədir

*Elşən Musayev: "Əfqan Muxtarlı kimi adam millətini də, dövlətini də keçi qıymətinə satar, necə ki, satıb"*

- Elşən müəllim, bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında stratejik dostluq əlaqələrini pozmaq üçün Əfqan Muxtarlı kimi xarici qüvvələrə işlədiyi artıq sübuta yetirilən ünsürlərdən istifadə etməyə cəhd edirlər. Sizcə, bu cəhd nə dərəcədə onlar üçün uğurlu ola bilər?



**Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir**

- Əfqan Muxtarlı müxalifətin əsl siması, əsl üz qabığıdır. Bu adamın elə ancaq sosial şəbəkələrdə səsləndirdiyi fikirlər, təhqirlər, küfrler və iyrəncliklər kifayət edir ki, onun haqqında rahat fikir yürüdə biləsən. Beləsinin cinayət töretnəsi, yeni potensial cinayətkar olması ise el dilində desək, "iki vur ikidir". Ə. Muxtarlı kimi adam millətini də, dövlətini də keçi qıymətinə satar, necə ki, satıb. Müxalifə isə yenə öz ampluasındadır. Qarışqadan fil düzəltməye çalışır. Bütün imkanlardan bəhrənərək, öz destruktiv fəaliyyətlərinə istiqamət vermək isteyirlər. Ancaq belə ucuz oyunlarının oynanılma vaxtı artıq keçmişdə qalıb. Məsləhətim burdur ki, özlərinə yeni və başqa məşgülüyyət tapsınlar.

- *Bu faktdır ki, Əfqan Muxtarlı Xədicə İsmayılov az qala mühafizəçisi rolunda çıxış edib. Demək olarım ki, Ə. Muxtarlı Azərbaycan hökumətinə qarşı müəyyən iddialar və ittihamlar irəli sürməsində, bilavasitə X. İsmayılov rolu və fəaliyyəti olub?*

- Mənəcə, Xədicə indi qorxu içindədir. Çünkü onun paxırları haqda Əfqandan çox məlumatlı adam yoxdur. Bir-ikisini istintaqa dese, Xədicənin gəmisi yene batacaq. Odur ki, əger əvvəller Əfqan özüne əl qatmışdisə, indi də bu estafeti Xədicə öz üzərinə götürüb. Buna qarşılıqlı "zibil örtme" prosesi deyirlər. "Hamısı eyni bezin qıraqıdır" deyə bir-birinin hərəkətlərini malalamağa çalışırlar. Təbii, belə bir ehtimal var ki, Xədicə öz donoslарını durmadan yazır və paylayır. Düzdür, belə bir adamın yazı-pozusu milçək vizitindən o yana effekt vere bilməz. Amma yenə də cəhd edir. Çünkü xisliyi budur.

- *Artıq sübuta yetirilir ki, Ə. Muxtarlı qaçaqmalçılıq yolu ilə Azərbaycana keçməyə cəhd edib. Amma bunu bəzi beynəlxalq təşkilatlar və ayrı-ayrı anti-Azərbaycan qüvvələri başa düşüb qəbul etmək istəmirlər. Bu, o deməkdirmi ki, ölkəmizə qarşı qərəzlə münasibət eyni mərkəzdən idarə olunur?*

- Azərbaycanın bugünkü uğurlarını həzm etmək istəməyen qüvvələr var. Həmin haqqında danişdığınız mərkəzin də olduğu dəqiqlikdir. Buna qətiyyət şübhə etmirəm ki, bütün proseslər də, məhz həmin mərkəzdən koordinasiya olunur. Azərbaycan isə demokratik-hüquq dövlətidir və onun peşəkar istintaqcıları var. Hansı ki, qanunun alılıyini təmin edirlər. Əfqan, kor-kor, gör - gör icazəsiz sərhədi keçib. Həm də qaçaqmalçılıq yolu ilə. Amma Əfqanın elə ancaq sosial şəbəkələrdə yağırdığı təhqirlər yetərlidir ki, onun əməli cinayət məcələsinin müvafiq maddələri ilə tövsiyə edilsin və bu adam cəzasını alsın. İndi bu cinayətlərin üzərinə qaçaqmalçılığı da əlavə edibə, bu, artıq bizim yox özünün günahıdır. Demək ki, adam cinayət eləmək üçün yanib-yaxılırmış. Yəqin ki, cinayət bu adamın xobbisi yox, peşəsi imiş.

**GÜLYANƏ**

runun gecə 15-20° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşek çaxacağı, qışmudətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

## Çində avtobus qəzasında 7 nəfər ölüb



Cinin Şandun vilayətində avtobusun körpüdən aşması nəticəsində 7 nəfər ölüb, xeyli insan yaralanıb. Vilayət hökumətinin yaydığı məlumatda deyilir ki, hadisə səhər saatlarında Şenyan-Xaykou avtomagistrallının Rıcaş şəhəri yaxınlığında hissəsində baş verib. İlkən versiyaya görə, qəzanın səbəbi yağmurlu havadan sonra yolun sürüşkən olması nəticəsində sürücünün idarəetməni itirməsidir. Hadisə yerinə dərhal polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ehtimal olunur ki, avtobusda 30-dan çox sərnişin olub. Hazırda araşdırılmalar aparılır.

7 iyun 2017-ci il

## Leyla və Arif Yunuslar axtarışdadırlar

*Hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir*

**M**əlum olduğu kimi, may ayının 17-də Bakı Apellyasiya Məhkəməsində "Sühl və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus bərəsində hökmədən verilmiş şikayət üzrə məhkəmə prosesində iştirak etmədiyinə görə, proses may ayının 31-nə keçirildi.

Lakin həmin tarixdə də keçirilən məhkəmə prosesində Yunuslar iştirak etmədilər. Yunusların vəkili Elçin Sadıqov çıxış edərək, Yunusların başqa ölkədə müalicə aldıqları üçün iclaslara gələ bilmədiklərini bildirib. Hakim onların iclasa məcburi qaydada getirilmələri haqqında qərar qəbul edib.

### Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi

Vətənə xəyanət maddəsi ilə hebs olunan "Sühl və Demokratiya İnstitutu"nun direktoru L.Yunus daima dələduzluq və cinayət əməlləri törətmək dən də çəkinməyib. L.Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək, dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradıb. O "Sühl və Demokratiya İnstitutu"nun direktoru, hüquq müdafiəcisi adı altında gizlənərək, Azərbaycan əleyhinə fəaliyyət göstərib.

Torpaqlarımızın 20 faizinin 24 ildən artıq erməni işğalı altında olması, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi L.Yunus və onun kimi insanları o qə-



dər də düşündürməyib. O özündən "hüquq müdafiəcisi" obrazı yaratmaqla, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumat çatdırmaqla, cinayəti sübütə yetirilmiş bəzi insanları "siyasi məhbus" kimi dünya ictimaiyyətinə təqdim etməklə, Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, heç bir məhdudiyyət qoymadan ermənilərlə əməkdaşlıq etməklə və s. əməllərlə məşgül olub.

Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu müdafiə edənlərə sual olunur: siz kimi müdafiə edirsiz? Məlumdur ki, bir sıra Qərb ölkələri, Qərb strukturları Azərbaycanı işgalçı Ermənistana münasibətləri bərpə etməyə, faktiki olaraq isə, işgalla barışmağa sövg etmeye çalışırlar. Bədnəm "xalq diplomatiyası" planının da, məhz bu kontekstdə ortaya atıldığı hər kəsə məlumdur. Lakin çox təessüf ki, Azərbaycanda da bu məkrili planın baş tutmasına xidmet edən "beşinci kolon" mövcuddur. Belələrinin başında Leyla və Arif Yunusların durduğu sərən deyil. Bu insanlar "hüquq müdafiəcisi" adı altında uzun illərdən bəridir ki, Azərbaycan dövləti və xalqı əleyhinə kampaniya ilə məşğuldurlar. Bu kampaniya çərçivəsində onlar həm Ermənistən, həm də

bəzi Qərb dairələri ilə birgə fəaliyyət göstərilər. Məhz bu məqam, onlar hebs olunar olunmaz, verilən bəyanatlarda özünü göstərməkdədir. AXC-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyinin cəbhəyə göndərilecek qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyada k bank hesabına köçürən L.Yunusunu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistən tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmetləri"nin müqabiliində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığı və yüksək qrantlar mənimsədiyi demirik. Vaxtılı Rehim Qaziyevin dostu kimi "toxunulmaqlı prezumpiyası" qazanan bu qadının Müdafiə Nazirliyinin analitik şöbəsinin müdürü işlədiyi müddətde ordumuzun əməliyyət planlarını, cəbhə bölgəsində ləntə alınmış foto və video materialları erməni tərəfəne ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sərr deyil.

Beləliklə, onlar məhkəmənin qanunu hökmü ilə layiqli cəzalarını və cavablarını aldılar. Hüquq müdafiəcisi adı ilə maskalanmış Leyla və Arif Yunusların antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sıfırışlarını yerinə yetirmək respublikamızda təxribat törətmək, qarşılurma yaratmaq cəhdleri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi.

R.HÜSEYNOVA



O mikrofonu adamın...

SAMİR

**B**akı Apellyasiya Məhkəməsində nağılbazlar növbəti dəfə əsl hoqqa çıxardılar. Deməli, Qiyanas İbrahimov adlı müxalifətçi məhkəmədə mikrofonu yerindən dərtib yerdən çıxarmaqla sindirdi, sonra da tulladi... Onun bu tərbiyəsiz hərəkəti nə hərə bir cür qiymət verdi. Onun tərbiyəsiz hərəkətini qınamaq əvəzinə, müxalif şou-menlər də nağıllar uydurmağa başladılar.

Məhkəmədə iştirak edən Müsavatın keçmiş başçısı İsa Qəmbərin Q.İbrahimovun bu tərbiyəsiz hərəketi ilə bağlı verdiyi açıqlama əsi düşüklük nümunəsi idi. Görün o, nə deyir: "Qiyanas mikrofonu, sadəcə, yuvasından çıxardı, mikrofona heç bir xəsarət yetirmədi...". Təsəvvür eləyin, özünü "lider" adlandıran bu adam hələ də bilmir ki, cansız əşyalarla vurulan ziyan xəsəret adlanı bilməz, mikrofon canlı deyil ki! Xəsəret insana dəyər, insan xəsəret ələr. "Mikrofonun yuvası" ifadəsinə görə isə, sənə ayrıca bir "like" düşür.

Oğlu da özüne çəkib, "Nida"nın ağbirçayı rəlunda çıxış edən Turqut Qəmbər videorolik hazırlayıb və guya sədə vətəndaşların ona ünvanlaşdırıqları cavablandırır. Axırda deyir ki, ölkəni böhrandan çıxarmaq üçün "siyasi məhbus"lar azad olunmalıdır. Birincisi, heç bir beynəlxalq konvensiyalarda, sənədlərdə, heç bir qanunda "siyasi məhbus" termini yoxdur. İkincisi, sizlərin "siyasi məhbus" adlandırdığınız şəxslərin hamısı konkret cina-yət tərəfdiklərinə görə hebs ediləbilər. Azərbaycanda kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eynidir və cinayətkar da cəzasını almalıdır. AXCP və Müsavat üzvü cinayətkardır, o, hebs edilməməlidir. Bu, nə absurd yanaşmadır axı!!! Başa düşürük, ağızında şirə qalib, iqtidarda olduğunuz dövrde hər yoldan öten cəbhəciyə milyonlarla kredit verdiniz, heç birisi dövlətə birçə qəpik pul ödəmədi. Türkiyə, Gürcüstana və Avropa ölkələrinə pullarını daşıyıb, orada özlərinə villalar tikdilər, obyektlər aldılar.

Bu gün Gürcüstən vasitəsi ilə serhədlərimizi qanunsuz keçməyə cəhd edən Əfqan Muxtarlını "müdafə" edərək, özüne siyasi dividend qazanmağa çalışan İ.Qəmbər vaxtılı onun Müsavatdan qovulması üçün xüsusi plan hazırlanmışdı. Öncə Əfqanın əlinə bir fotoaparət verib "Yeni Müsavat"a göndərmişdi, sonra onu redaksiyada təxbətə sūrükleyərək, videosunu çekmişdilər. Əfqanı da tanıyanlar bilirlər ki, ağızından çıxan 5 sözən 4-ü söyüdə və təhqir iddi. Bu adamlı normal şəkildə görüşmək, söz danışmaq qeyri-mümkün idi. Nə isə, "Yeni Müsavat"dan qovdular, sonra üz tutdu AXCP-yə... Orda da Ə.Kərimlinin mühafizəcisinin ailesini təhqir etdiyinə, onunla yumruq davasına çıxdığına görə, AXCP-dən de qovuldu. Sonra bu adam Xədəcə İsmayıla cangudənlilik etdi. Bu adama jurnalist deyənlər, onun bir məqaləsini çıxarıb göstərə bilərlərmi? Əfqan cümlə qura bilmirdi, əlinə bir fotoaparət alıb küçələrdə sülənməkdən başqa nəyi bacarırdı ki!? Olsun Mehman Hüseynov... Ali təhsili olmayan, əsgərlərdən xəstəlik adı ilə yayınlanan bu "Facebook pişiyi"ni jurnalist kimi təqdim etməyin mənəsi nədir!? İndi nə baş verib ki, Ə.Kərimli, İ.Qəmbər Əfqanı "müdafie" edirlər, hətta əldə etdiyimiz informasiyalara görə icazəsiz aksiya da keçirmək isteyirlər.

## İxtiyarları yoxdur!

*ADP sədrindən "Milli Şura"ya və AXCP-yə daha bir zərba*



məyərək, Ə.Kərimlinin sosial şəbəkələrdə saxta profillər işlətməsinə də münasibət bildirib. "Ə.Kərimli 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırınsınlar. Bu, əsəssiz ittihəm deyil"-dəyə qeyd edən S.Cəlaloğlu Ə.Kərimlinin saxta Facebook profilləri açması ilə bağlı deyilənləri təsdiq edib: "Ə.Kərimlinin müavini də demişdi ki, sədr ona saxta profillər açmaq üçün tapşırıq verib. Həmin müavin də 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırınsınlar. Bu, əsəssiz ittihəm deyil".

**ADP sədri, eyni zamanda hesab edir ki, Ə.Kərimli müxalifətin lideri ola bilməz**

"Ə.Kərimlinin müxalifətde lider olmaq cəhdlərinə gəlinə isə, müxalifətde heç kim lider ola bilməz, hər kəs öz partiyasında lider ola bilər. Müttəfiqlik var və eger kimsə müttəfiqlikde özünü lider hesab edirə, deməli, səmimi deyil". Beləliklə, fakt budur ki, eslində, ADP sədri bu sözlərini ifade edərkən, reallığında çıxış edib və son proseslərde Ə.Kərimli və onun ətrafinda olan beş-on nəfərin də həyatlarının iflasa uğradığını bildirib.

Rövşən RƏSULOV

### Cəlaloğlu adıçəkilən qurumun bütün müxalifətin birləyi kimi təqdim olunmasına da etiraz edib

O, vurğulayıb ki, adıçəkilən qurumun fealiyyəti formal xarakter daşıyır: "Nəzerdə tutulan "Milli Şura", faktiki olaraq, yoxdur. Yəni onun varlığını formal olaraq saxlayırlar. "Milli Şura"nın fealiyyətini davam etdirməsi oradakı qüvvələrə xeyir etməsə, buraxarlar. Amma bunun müxalifətə aidiyəti yoxdur.

Bu arada ADP sədri AXCP sədri Ə.Kərimlinin onlarla "Milli Şura"da bir yerde olmayanları müxalifətçi hesab etmədiyi barədə fikirlərinə də sərt ton-

**"Əli Kərimli 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırınsınlar"**

ADP sədri bununla da kifayətlən-

# Konfutsi insanlıq və insan haqları

**B**əşər tarixinin ən müdrik filosoflarından olan çinli Konfutsi insanlıq və insan haqları haqqında dərin mənali fikirlər söyləmişdir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürov (Ötgün) illərlə, böyük zəhmət hesabına dahi filosofun "Söhbətlər və mühakimələr" kitabı əsasında yazdığı "Tənimadığımız Konfutsi" əsərində yazar: "2500 il əvvəl Qədim Çinə yaşamış, bəşər tarixinin en böyük müəllimlərindən, filosofların dan sayılan Konfutsinin (Kon-Ci, Kun-Fu-Ci, latınlaşdırılmış adı Confucius, ehtimalən e.e. 551-479-cu illərdə yaşamışdır) şəxsiyyətinə olan maraq daim yüksəkdir. Azərbaycanda da bu mərağın yüksək olmasına baxmayaraq, onun haqqında əsas mənbə olan "Lun Yü" ("Söhbətlər və mühakimələr") bu günə qədər tərcümə olunmamışdı. Təqdim olunan kitabda Azərbaycan oxucusu, ilk dəfə olaraq, tam şəkildə Lun Yü'nün orijinal mətni ile tanış ola biləcəkdir. Azərbaycan dilinə tərcümə, bu qədim mətnin ingilis, rus və türk dillerindəki tərcümələrinə əsasən gerçəkləşdirilmişdir. Kitab kanonik olaraq, 20 fəsil, 499 deyimdən ibarət təqdim olunur. Bəzi tərcüməçilər müəyyən deyimləri bu və ya digər mülahizələr üzündən birləşdirirək, onların sayını fərqli verirlər. Çinlilərin isə Lun Yüni 499 deyimdə təqdim etmələri rəqəmlərə olan inanclarından doğur (4 rəqəmi ölmü, 9 isə ölümüslüyü təmsil edir). Mətnin özü ilə tanışlıq nəticəsində görmək olur ki, deyimlərin sayı daha çox ola bilərdi. Lakin şərqlilər rəqəmlərə oynaması çox sevərlər.

Konfutsi barədə nə bilirik? Qədim dövrün bütün müdrikləri haqqında olduğu kimi, Konfutsinin doğulması və uşaqlığı barədə də şəxşirdilmiş təsəvvürlər mövcuddur. Məsələn, deyirlər ki, ənənəyə uyğun olaraq, onun bədənində Konfutsinin böyük gələcəyini təsdiqləyən 49 işarə varmış (yene 4 və 9). Bir də deyirlər ki, guya uşaqlıqda o, yaşına uyğun oyunlardan xoşlanmazmış. Ən sevimli məşgülüyyəti isə müdrikələr və aşısaqqallarla ünsiyət imiş".

İndi isə onun "Lun Yü" - "Söhbətlər və mühakimələr" kitabına müraciət edək:

- İnsanlıyin olduğu yer gözəldir. Ona görə də, birisi seçim olduğu halda, insanlıyin olmadığı yerde məskunlaşmaq qərarına gəlirsə, onu ağıllı saymaq olar mı?

Gedirlər. Ele bir işə gedirlər ki, orada doğru danişə bilməyəcəklər. Doğru işləyə bilməyəcəklər. Özləri ola bilməyəcəklər. Gedirlər. Təki pulu, rüşvəti çox olsun.

Müəllim dedi:

- İnsanlıkdən məhrum insan

nə uzun müddət yoxsulluğa, nə də səadətə dözə bilmir. İnsanı olanlara insanlık həzz verir, müdrikələr ondan böyük fayda götürürler.

İnsanlıkdən məhrum insan uzun müddət yoxsulluğa dözə bilməyəcək - rüşvetxorluq, oğurluq və quldurluq yolunu tutacaq.

İnsanlıkdən məhrum insan səadətə də dözə bilməyəcək - quduracaq. Səadətini öz başına uçuracaq.

Neciblərin xəzinəsi və səadəti isə daima onlarladır - insanlık! İnsanlık həqiqi xəzinə və həqiqi səadət sayılanadək necibləşmək gərek.

Müəllim dedi:

- Yalnız insani olan insanları sevməyi və onlara nifret etməyi bacarı.

Alçaqların alçaqlığa hiddətində saxtalıq olar.

İnsan doğmasına tam olaraq nifret edə bilmez.

İnsanları sevmek - onlara ədalət, xeyir və gözəllik əsasında davranışnamadır. Balaca adam bu-nu bacara bilərmi?

Konfutsi deyərdi:

- İnsanlıyə səmimi canatma insani pisliklərdən temizləyir.

Arzuların həyata keçmək kimi bir xüsusiyyəti vardır.

Prinsipcə, neyi arzulayırsan-sa, ona çatırsan. Əger bəşər neçə min il ərzində insanlıyə çatmayıbsa, deməli, ortada səmimiyyət problemi var.

"Biz axırət savabını istəyənin savabını artırır, dünya qazancını istəyəne də, ondan verərik. Lakin onun axırətdə heç bir payı olmaz" (Quran, 42:20).

"Dileyin, size veriləcək; axtarın, tapacaqsınız; qapını döyün və size açılacaq" (İncil, Matta, 7:7).

Konfutsi deyərdi:

- Var və vəzifə - insanların sevdikləri budur. Əger onlara yalnız yola xəyanət edərək nail olmaq mümkündürsə, onları istəməyin. Yoxsulluq və acizlik - insanların sevmədikləri budur. Əger onlardan yalnız yola xəyanət edərək, yaxa qurtarmaq mümkündürsə, onlara səbər edin. Necib kişi insanlıyini itirərsə, nəcibliyə neçə nail ola bilər? Necib kişi, hətta yemək zamanı belə insanlıyindən ayrılmır. O, tələsəndə də onunladır, təhlükədə olanda da.

Əslində, Yer üzündə heç zaman Allaha inam problemi olmayıb. İnsanların eksəriyyəti çox böyük rahatlıqla mensub olduqları mədəniyyətin, dinin Tanrı (ve ya tanrılar) sistemini qəbul edərələr və hansı magik formul gərkir-sə, onu da dillər əzbəri edərlər. Bunu Tanrı da bilir:

"And olsun ki, onlardan özləri ni kimin yaratdığını soruşsan, mütləq "Allah", - deye cavab verəcəklər! Ele isə necə döndərilir-lər?" (Quran, 43:87). Zira, "Özü-nü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?" (Əhd-i

Ətiq, Yeşaya, 42:19).

Daha çətinini haqqa, ədalətə və mərifətə inamdır. Allahın məzmu-nu onlar üçün qeyri-müəyyən, ədalətin məzmu-nu isə bəlli-dir axı. Bu məsələdə insanlar bir şey deyər, başqa cür hərəket edərlər. İnsanlıyə görə mərhumiyyətə dözməzlər. Var-dövlət və vəzifə həşirində insanlıyi rahatca tapdayıb keçərlər. "Necib kişi, hətta yemək zamanı belə insanlıyindən ayrılmır. O, tələsəndə də onunladır, təhlükədə olanda da".

Konfutsi insanlıyə xəyanətin kökünü qazımağı öyrədir: istahan oyananda izlə insanlıyə xəyanəti; ağız açılında, göz yumulmur ki?

Tələsəndə müşahidə et insanlıyə xəyanəti. Onda ki, davranış tamamilə avtomatizmle, vərdiş olunmuş reaksiya modellərinə tabe olur. İnsanlıyə qarşı etinasız olumsursan ki, o zaman?

Ve nəhayət təhlükə. Təhlükə-yə qədər insan olmaq deyə bir praktika da var biz insanlar arasında.

Necib kişi təhlükə anında belə insanlıyindən ayrılmır, ana bala-sında ayrılmayan teki.

Müəllim dedi:

- Mən insanlıyı sevən və qeyri-insanlıyı nifret edənlərə rast gəlmədim... İnsanlıyı sevənlər ondan yüksək heç ne tanımazlar. Qeyri-insanlıyə nifret edənlər özləri hökmən insanlıyə riayət edərlər; çalışalar elə davransın-lar ki, qeyri-insani şeylər onlara bulaşmasın... Bütün gün ərzində insan qalmağa kiminsə gücü çatacaqmı? Mən buna gücü çatma-yacaq birisine rast gəlmədim... Bəlkə də belələri var, amma mə-nə rast gəlmədi.

Qeyri-insanlıyə nifret ondan uzaqlaşmaq qətiyyətindən güc alır. Balaca adam qeyri-insanlıyə ardıcıl nifret bəsleyə bilmir, çünki ondan tam olaraq ayrılməq fikri yoxdur. Qeyri-insani texnolo-giyalar onun da yaşamının ayrılmaz hissəsini təşkil edir.

İnsanlıyı, həqiqətən tanıyan-lar ondan yüksək heç nə tanımazlar.


Qeys Leylini görünçə, yuxusu ərşə çəkilən kimi.

Bütün gün ərzində insan qalmaq! Konfutsi adamlara ən asan görünənin, əslində, çox çətin ol-duğunu göstərməyə çalışır. İnsanlıyın əldə olunmamasının ən böyük əngellərindən biri də onun asan nailiyyət sayılmasıdır. Bir gün insan kimi yaşaya bilərsən-mi? Fikir versən, heç bir saat da insan kimi yaşaya bilmədiyiini anlayacaqsan, deyir Konfutsi.

Müəllim dedi:

- Səhvələr onları ədəndən asılıdır. İnsanın səhvələrinə bax, onun insanlık dərəcəsini anlaya-caqsan.

Dərin yaşayan səthi səhvələr buraxır, səthi yaşayan in-san - dərin. Səhvələrin xarakteri, həqiqətən də, onları buraxan in-sandan xəbər verir.



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiası, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

Müəllim deyərdi:

- Əger sehər doğru yolu dərk etsən, axşam rahat ölmək olar.

Bircə gün yaşayan kəpənek-lər olur. Bir gün ərzində bütün hə-yat tsiklini tamamlayaraq öle b-i-lən varlıqlar.

Əslində, bir günün, həyatın mənasını gerçəkləşdirmək üçün kifayət olduğunu deyir Konfutsi. Əger bir günü insan kimi tam mə-rifətə yaşamaq mümkün olsa. Lakin biz o bir günü 70-80 illik ömürümüzdə heç cürə yaşaya bilmirik, çox zaman.

Müəllim söylədi:

- Doğru yolu dərk etməyə can atan elm talibi pis geyim və yeyə-cəyinə görə utanırsa, onunla elm barədə danişməgina dəyməz.

Elmi, pis geyim və yeyə-cəyin-dən narahat olmayacaq qədər is-təkli olanlar əldə edə biləcəklər.

Elmi zənginlik kimi görməyə-ne nə elm öyrətmək olar?

Müəllim dedi:

- Necib kişi göyün altında heç nəyi əzizləyib, heç nəyə etinasızlıq etmir. Ədalətə görə addım atır.

Balaca adamlar sevgi örüləridir. Onlar bütün dünyaya, in-sanlara verə biləcəkləri sevgini onlardan ölçurlər və 3-5 "yaxın-larının" üzərinə yağıdır. Sevgiye ekoistik yön verər, onu şikəst və iqtidarsız edərlər.

Bu baxımdan, balaca adama necib kişisinin davranışını anla-maq çətindir.

Bəle bir necibliyi İsanın dav-ranlığında da izləmek və təəccüb-

lənmək mümkündür: "İsanın ana-sı və qardaşları Onun yanına gel-di. Amma izdihama görə Ona ya-xınlaşa bilmədilər. İsa xəbər verdilər: "Anan və qardaşların ba-yırda dayanıb Səni görmək isteyirlər". İsa onlara cavab verdi:

"Mənim anam və qardaşlarım Al-lahın kələməni eşidib, ona əməl edənlərdir" (İncil, Luka, 8:19-21).

Bəli, necib kişi heç kimi əziz-ləmir və heç kimə də etinasızlıq etmir... "Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O, bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. Bu qadın İsanın arxasından gelib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. İsa dedi: "Mənə toxunan kim id?" Lakin hamı bunu inkar edəndə, Peter dedi: "Ustad, izdi-ham Səni əhatə edib sıxışdırır. Sən isə sorusursan, mənə toxunan kim id?" Amma İsa dedi:

"Mənə kimsə toxundu, çünki Məndən qüvvə çıxdığını bildim." Qadınsa gizlənə bilmədiyi gör-dükədə, titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşı-sında Ona nə səbəbdən toxunduğu və o anda necə sağaldığını İsa-naya nəql etdi. İsa da ona dedi:

"Qızım, imanın səni xilas etdi. Arxayı get" (İncil, Luka, 8:43-48).

Necib kişi ədalətə görə addım atır.

**Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru**

## *Alimlər: D vitaminini qadınların qanında şəkərin səviyyəsinə nəzarət edir*

Loyola Universitetinin alimləri ilin soyuq aylarında D vitaminin əhəmiyyətini bir daha təsdiq ediblər. Qış aylarında günler qısalır və insanlar vaxtlarını daha çox qapalı yerlərdə keçirirlər. Bu vaxt D vitaminini köməyə gəlir. Lakin D vitamininin səviyyəsinin artması üçün tek cəhd qidalanma kifayət deyildir. O, orqanizmə qida məhsulları ilə birləşdə Güneş şüalarının təsiri altında və vitamin kompleksləri ilə düşməlidir. Qanda D vitamininin səviyyəsi bir milli litre 30-60 nanogram olmalıdır. Alimlər D vitamininin qanda şəkərin səviyyəsinə də təsirini öyrəniblər. Depressiya insulin çatışmazlığı üzündən əmələ gelir, deməli, diabet depressiyanın əmələ gəlməsinə səbəb ola bilər. Qadınlar depressiyalara daha meyilli idirlər və qanda şəkərin səviyyəsinə yaxşı nəzaret edə bilmirlər. D vitaminini orqanizmin insuline müqavimətini azalda bilər.

## *ABS alimləri: Pul saymaq insanın əhvalini yaxşılaşdırır*

AŞ-in Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalini yaxşılaşdırır. "Deyli meyl" qəzeti yazıır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya demir pul saymağın fərgi yoxdur. Eksperiment zamanı bir qrupa bir dəstə 100 dollarlıq, digərinə isə bir dəstə adı kağız saymaq tapşırılmışdı. Neticədə ox maraqlı olmuşdur. Pul sayanların özlerinə inam hissi və nikbinliyi xeyli artmışdır. Alimlər bu fenomeni hələlik izah edə blimirlər. Bəzi ləri hesab edir ki, pul sayan insan özünü sanballı hiss edir, dağı-dağ üstünə qoya biləcəyinə əmin olur.

## *İsveç alimləri: Çörək artıq çəki yaratır*

I sveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növü qədd-qamətin düşməni deyildir. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahani da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək-bulka məmulatlarının tərkibini öyrənmişlər. Məlum olmuşdur ki, çövdar çörəyi orqanızm üçün faydalıdır. Çövdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çövdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.

## *Alimlərdən tövsiyə: Minnətdarlıq hissi çox faydalıdır*

"MedikForum" portalının yazdığını görə, alimlər mümkün qədər tez-tez "təşəkkür edirəm" deməyi məsləhət görürər. Verbal minnətdarlıq ifadəsi olan "təşəkkür edirəm" həm onu tələffüz edənə, həm də onun ünvanlandığı adama xoş təsir bağışlayır. Florida Universiteti alimləri müəyyən ediblər ki, bu, dostları və tərəfdaşları ilə münasibətlərdən məmənun qalmayan insanların əhval-ruhiyyəsini yüksəltmək üçün çox sadə üsuldur. Tədqiqatlar zamanı müəyyən olunub ki, minnətdarlıq dolu sözlər məmənluq səviyyəsini artırır. Ekspertlər minnətdarlığın "kommunikativ qüvvəyə" (bir tərəfdaşın, yaxud dostun digərinə münasibətdə məsuliyyət dərəcəsi) təsirini də öyrəniblər. Məlum olmuşdur ki, belə sözlər məhz kommunikativ qüvvəni möhkəmləndirir. Kimə isə minnətdarlıq edəndə, fikrinizi həmin adamın sizin üçün etdiyi yaxşılığı unut mamağa yöneldirsınız. Bu, sizə həmin adamın müsbət cəhətlərini görməyə, pislikləri deyil, yaxşılıqları unutmamağa sövq edir.

## **ELAN**

Azərbaycan Respublikası Vergiler Nazirliyi tərəfindən "Qızıl Aypara" Cəmiyyətinin ADPU komitəsinə 10.12.2007-ci ildə verilmiş VÖEN 1700813591 sayılı şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

**Baş redaktor:**  
**Bəhruz Quliyev**  
**Baş redaktorun müavinləri:**  
**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.  
**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
**E-mail:** ses@sia.az  
**Tel:** 598-33-90 **Faks:** 493-11-62

## **Buraxılışa məsul: Mətləb Salahov**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur**  
**Tiraj: 5500**

# Ses

## *Son sahifə*

**7 iyun**

## **Bəhreyn mətbuatı: "Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir"**

Azərbaycan ən böyük idman tədbirləri-lərdən biridir. Bu fikir Behreynin "Al-Bilad" saytında dərc olunan məqalədə əksini tapıb. Yazında qeyd olunub ki, Azərbaycan mayın 12-dən 22-dək IV İslam Həmrəyi Oyunlarına uğurla ev sahibliyi edib. Azərbaycan hökumətinin təqdim etdiyi logistik, texniki, maliyyə dəstəyi, hemçinin insan resursları sahəsində yüksək səviyyəde təşkil olunmuş tədbir İslamiyadada iştirak edən 54 müsəlman ölkəsinin idmançıları tərəfindən razılıqla qarşılıqlıdır. "Bakı gözel turizm məkanlarını təqdim etmək üçün idmana investisiya yatırır" sərlövhəli yazıda vurğulanır ki, ölkə məlik olduğu infrastruktur, müasir arenalar, yüksək səviyyəli xidmət sahələri, nəqliyyat şəbəkəsi sayesində Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.



Diqqətə çatdırılıb ki, belə beynəlxalq səviyyəli idman tədbirləri Azərbaycanda turizmi gücləndirmək, qədim medeniyyəti təhlükətindən mühüm əhəmiyyətə malikdir. İdman qurğularının mötəbər yarışlara və çempionatlara ev sahibliyi üçün əsas elementlər hesab edildiyini yazar müəllif bildirib ki, Azərbaycan da beynəlxalq standartlara uyğun müasir arenalara malikdir. Azərbaycan İslamiyadən yüksək səviyyədə təşkil etmək-lə, idman dünyasında mühüm mövqeyini daha da möhkəmləndirir.

## **Azərbaycan-Şimalı İrlandiya oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək**

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fiyunun 10-da keçiriləcək Azərbaycan-Şimalı İrlandiya oyununun hakimləri müəyyənləşib. AZERTAC xəbər verir ki, görüşün baş hakimi ispaniyalı Xavyer Estrada olacaq. Ona həmyeriləri Migel Martines və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alejandro Hernandes yerinə yetirəcək. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.



## **Ronaldo imicini niyə dəyişib?**

"Real"ın futbolçusu Kristiano Ronaldo saçlarını kəsdirəcəyini səbəbini açıqlayıb. "Real Madrid TV"yə danışan portuqaliyalı hücumçu bildirib ki, verdiyi sözü tutmaq üçün addımı atıb: "Bir söz vermişdim. Çempionlar Liqasının kubokunu qazansaq və finalda qol vursam, saçlarımı kəsdirəcəyimi demişdim". Qeyd edək ki, K.Ronaldo söz verdiyi kimi CL-in finalında "Juventus"la oyundan (4:1) sonra saçlarını kəsdirib.

## **Pepe Zidanı tənqid etdi: Benites daha dürüstdü**

P SJ ilə anlaşan Pepe "Real"dan ayrılmاسının səbəblərini açıqlayıb. Apasport.az saytının xarici mətbuatə istinadən məlumatına görə, portuqaliyalı müdafiəçi bir müddətdi ona qarşı olan münasibətdən narazlığını bildirib. 34 yaşlı futbolcu Madrid təmsilcisində qalmamasını klubla əlaqələndirib: "Bundan sonra "Real"ın formasını geyinməyəcəm. Komandanın uğurları üçün "döyüşdürüyüm" qırurla deyə bilərəm. Hələ yanvar ayında işlərin qaydada getmədiyini hiss etmişdim. Klub mənə heç də ürəkaçan olmayan yeni müqavilə təklif etdi. Bu, onların siyasetidi: 33 yaşdan yuxarı oyunculara 1 ildən artıq müqavilə təklif etmirlər. Sevinirəm ki, azar-keşər məni sevirər və bu, her şeyə dəyər. Nə klub prezidenti Florentino Pereslə, nə də başqa biri ilə problemim olub. Sadəcə, bu mərhələ mənim üçün çatdırı".



Jurnalistin "Zinəddin Zidan, yoxsa Rafael Benites" suluna cavabında Pepe komandanın hazırkı çalışdırıcısının ünvanına "daş atıb": "Benitesin səmimiliyi mənim çox xoşuma gəldi. O, daha dürüst və sadə insandı. Düzdü, Zidan "Real"a uğurlar qazandırdı. Ancaq bəzi şeyləri başa düşmədim. Məsələn, niyə məni komandanın uzaqlaşdırıldı?"

## **Buraxılışa məsul: Mətləb Salahov**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.